

MEDIA
MƏLUMAT
KİTABÇASI

Layihənin rəhbəri: **Barat Əzizov**

461
M.33

254333

MEDİA MƏLUMAT KİTABÇASI

Bakı, «NURLAN», 2003, 128 səh.

Azərbaycanda fəaliyyət göstərən milli qeyri-hökumət təşkilatları ilə ölkə mediasının qarşılıqlı əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək "Media məlumat kitabçası" Amerika Birleşmiş Ştatlarının Beynəlxalq İṅkişaf Agentliyinin (USAID) vəsaiti hesabına CRS humanitar təşkilatı tərəfindən nəşr olunmuşdur.

Bu kitabçanın nəşr olunması «Azərbaycanda Vətəndaş Cəmiyyətinin İṅkişafı» programının geniş məqsədləri olan ictimaiyyətin qərar qəbul etmə prosesindəki iştirakına nail olmaq və ictimai maraqların müdafiəsinin gücləndirilməsinə xidmət edir.


Kitabçada çap olunmuş məlumatların toplanmasında Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası (NAYORA) fəal iştirak etmişdir.

«Media məlumat kitabça»sında ictimaiyyətlə əlaqələr (PR) idarəciliyi haqqında qısa məlumat verilmişdir.

CRS humanitar təşkilatı "Media məlumat kitabça"nın ərsəyə gəlməsində xüsusi xidmətlərinə görə "Internews--Azərbaycan" təşkilatına öz dərin minnətdarlığını bildirir.

4603000000
Qrifli nəşr
N(098) – 2003

© «Nurlan», 2003



MÜNDƏRİCAT

İctimaiyyətlə əlaqələr idarəciliyi nə deməkdir?	5
Qəzetlər	25
Jurnallar	74
İnformasiya agentlikləri	97
Televiziya və radio şirkətləri	107
Media ilə bağlı Qeyri-Hökumət Təşkilatları	120

İctimaiyyətlə əlaqələr idarəciliyi nə deməkdir?

İctimaiyyətlə əlaqələr (PR) idarəciliyi aşağıdakı məqsədlər üçün tərtib olunan strategiyalar və taktikalar toplusundan ibarətdir:

- etibarlı reputasiyanın yaradılması;
- aparıcı dirləyici qrup əlaqələrinin möhkəmləndirilməsi;
- böhranların öhdəsindən bacarıqla gəlməsi;
- xeyriyyə məqsədi ilə vəsaitin yığılma potensialının gücləndirilməsi.

PR-ın əsas məqsədi layiqli reputasiya yaratmaqdır. Bununla yüksək səviyyəli müştəri qayğısı, auditoriya ilə təsirli rabitənin qurulması və işçi heyətinə, yerli icmaya və ətraf mühitə garşı münasibətdə sosial məsuliyyət daşıdıldığını nümayiş etdirilməsi nəzərdə tutulur.

Təşkətlərin fəaliyyəti geniş aspektli tədbirləri əhatə edə bilər. Effektiv PR-ın nəticəsi əla xidmətin təmin edilməsini və məsuliyyətli təşkilat kimi həqiqi öhdəliklərə əsaslanan layiqli imicin qurulmasını nəzərdə tutur.

Yadda saxlanması vacib olan digər tövsiyələr:

Əmin olun ki, PR fəaliyyəti əsaslıdır və təşkilatınız doğrudan da verdiyi sözün arxasında dura bilər.

Yadda saxlayın ki, ictimaiyyəti aldatmaq üçün istifadə edilən ucuz reklam təşkilatınız barədə xoşagelməz rəy yaradır.

Əməkdaşlarınıza xatırladın ki, tutduğu vəzifədən asılı olmayaraq təşkilatınız üçün səmərəli PR-ın təmin edilməsində onların da rolü vardır.

Bilin ki, mənfi reklam və xoşagelməz rəyin yaranmasının qarşısını almaq üçür müsbət reklamın cəlb edilməsi çox əhəmiyyətlidir.

Təsirli rabitə yaratmağı öyrən!

Rabitə və dialoq ictimaiyyətlə əlaqənin əsasını təşkil edir. Səmərəli rabitə hədəf auditoriyanızla (donorlar, benefisiarlar, tərəfdäşlər, heyət üzvləri və s.) uzunmüddətli əlaqənin qurulmasına təminat verir.

Rabitə qarşılıqlı prosesdir. Təşkilatınız digər təşkilatlara mesaj göndərmək və onlardan mesaj almaq mexanizmlərini yaratmalıdır. İnsanların sizinlə rabitə yaratmasını asanlaşdırın.

Verdiyiniz məlumat hərəkətlərinizə uyğun olmalıdır. Məsələn, əgər təhlükəsizlik xidmətinin və qəbul şöbəsinin əməkdaşları qonaqlarla kobud rəftar edirlərsə, sizin reklam broşurlarınızın nə qədər parlaq olmasından asılı olmayaraq, təşkilatınız barəsində mənfi fikir yaranır.

Mimik (sözsüz) ifadələr daha güclü olur, bəzən hətta sözlərdən də güclü təsir göstərir.

Simanızdakı təbəssüm ünsiyyətdə olduğunuz şəxsədə məmnunluq yaradır.

Gözəl və səliqəli görkəm peşəkar imicə işarədir.

Göz kontaktından istifadə edilməməsi marağın olmamasına işarədir.

Hədəf auditoriyası ilə rabitənizi yaxşılaşdırın digər tövsiyələr:

- müştərilərinizi onların başa düşdüyü yolla yoxlayın;
- həmsöhbətinizə qulaq asmağı öyrənin – təsirli rabitə danışından daha çox söz deyir;
- səmərəli rabitə yaradın- cəld, düzgün və ətraflı olun;
- hərfələr, elektron poçtu, üzbəüz danışqlar və reklam materialları kimi rabitə üsullarının təsirini qiymətləndirin.

Heyətlə rabitə

Yaxşı PR ofisdən başlayır. Sədaqətli və yardımçı heyət yaxşı imic yaradır. Belə ki, əməkdaşlara işçi qüvvəsi kimi deyil, əsas hədəf auditoriyası kimi münasibət göstərilməlidir.

Səmimi dialoqdan istifadə etməklə, işçilərlə təsirli rabitənin yaradılması ilə işçi heyətə onların öhdəliklərini aşlayın.

Əməkdaşlarınızdan rabitənin yaxşılaşdırılması üçün məsləhətlər alın.

İşçi heyətin təzələnməsini mümkün qədər azaltmaq və mənəviyyatı qaldırmaq üçün səmərəli rabitə yaradın.

İnformasiyanı asan başa düşülən yolla çatdırın.

Əməkdaşlar bəzən daxili rabitənin yaradılmasından çəkinirlər. Ona görə də rəhbərlik bütün xəbərlərin, yaxşı və pis olmasından asılı olmayıraq, düzgün və aşkar formada çatdırımaqla daxili rabitəni təmin etməlidir.

Əməkdaşlarınızla rabitə yaratmadan əvvəl özünüzdən soruşulacaq suallar:

- işçiləriniz hansı kateqoriyalara aiddir? (qadınlar, kişilər, yaxşı və pis icraçılar, skeptik və kobud və s.)
- hər bir kateqoriya (qrup) nəyi öyrənmək ehtiyacındadır?
- üstünlük verilən rabitə üsulu hansıdır? (məktub, üzbəüz, fərdi müzakirələr, qrup müzakirələri və s.)
- istifadə etdiyiniz rabitə üsulunu necə yaxşılaşdırı bilərsiniz?

Təşkilatınızın imicinin qurulması

Yaxşı təşkilatın imici realliq üzərində qurulur və onun yaradılması üçün təkcə kosmetik bəzək kifayət etmir.

Auditoriyanızın sizi necə qəbul etdiyini sorğular və fokus qrupları kimi tədqiqat metodlarından istifadə etməklə aşkar edin. Bunları özünüzün əsas rabitə üsulları ilə birləşdirin.

Sensasiya xarakterli, qeyri-adi mesajlardan istifadə edin ki, auditoriya ən diqqətini cəlb edə biləsiniz.

İmcinizdəki çatışmamazlıqları aşkar edərək, praktiki ideyaları və fəaliyyətlərinizi işləyib-hazırlamaqla çətinlikləri aradan qaldırmaq ehtiyacındasınız.

Planlaşdırığınız hər bir işin qabiliyyətli, səlahiyyətli və vaxtı olan şəxslərə tapşırıldıgına əmin olun.

Imic nə üçün vacibdir?

- insanlar sizinlə biznes əlaqələri qurmaqdə daha maraqlı olurlar;
- donorlar sizi maliyyə vəsaitləri ilə təmin etməkdən məmənunluq duyurlar;
- təcrübəli işçiləri təşkilatınızda işləmək üçün cəlb edə bilərsiniz;
- media və ictimaiyyət sizin həqiqəti deməyinizə inanır;
- sizə istənilən böhran anlarında daha çox inanırlar.

Media ilə dostluq əlaqələrinin qurulması

Jurnalistlərlə möhkəm əlaqələr qurun, müvəffəqiyyətli media tədbirləri təşkil edin və mesajınızın çatdırıldığını əmin olmaq üçün yayımı monitoring edin.

Media idarəciliyinə feal yaxınlaşma profilinizi qurmağa və genişləndirməyə, o cümlədən, xidmətləriniz barədə ictimaiyyəti, siyasetçiləri və ticarət qrupları kimi peşəkar auditoriyanı məlumatlaşdırmağa imkan yaradacaqdır.

Peşəkar media keyfiyyətli media yayımına şərait yaradır. Aparıcı jurnalistləri tanımağa və onların da sizin tanımasına çalışın. Əgər media mənsubları sizə hər hansı məlumat almaq üçün müraciət edərlərsə, deməli, siz müsbət münasibət yaratmağa nail olmusunuz.

Əlaqə yaratmalı olduğunuz jurnalistlər və müxbirlərin siyahısını hazırlayın və özünüüz təqdim etmək üçün onlara zəng edin. Jurnalistləri nahara və ya birlikdə kofe içməyə dəvət edin ki, onları daha yaxşı tanıyasınız.

Rəsmi media səfərini təşkil etməyi də planlaşdırın. Çünkü, bunun üçün siz tanımaq istədiyiniz reportyorları dəvət edə bilərsiniz. Yerlərə səfərləri təşkil edin ki, fəaliyyətinizi və işinizi nümayiş etdirə biləsiniz.

Jurr alıstılər üçün özləri ilə aparacaqları və sizin reklam materiallarınızdan ibarət xüsusi çantalar hazırlayın (qələm, brelok, və ya üzərində embleminiz olan digər faydalı əşyalar). Media işçilərinə rüşvət təklif etməyin, lakin sizə qarşı müsbət münasibətin yaradılması üçün onlara qarşı səxavətinizi əsirgəməyin.

Jurnalıstılərə həmişə kömək edin. Onların zənglərinə cavab verin, sizə ayırdıqları vaxta riayət edin və onları öz tərəfinizdə saxlamaq üçün nəzakətli olun.

Yadda saxlanması vacib olan digər tövsiyələr:

- jurr alıstılər sızdırma xoş təəsüratla ayrılmalıdır;
- bütün jurnalıstılər eksklüziv xəbərləri xoşlayırlar;
- jurnalıstılər tez-tez vaxtınızı ala da bilərlər, lakin jurnalıstılərin vaxtını almaq onlarla yaxşı münasibətlərin qurulmasına mane olur;
- vaxt məhdudiyyəti media üçün olduqca əhəmiyyətlidir və buna hörmətlə yanaşmaq lazımdır;
- adamların mətbuatda, radioda və televiziyyada necə işlədiklərini başa düşün.
- maraqlı olduğunuz nəşrlərin xəbər yayımını izleyin.

Yayımın təşkil olunması

Səmərəli media yayımı təşkilatınızın reputasiyasını genişləndirər və aparıcı agentliklərlə etimadın qurulmasına səbəb ola bilər. Xəbər baxımından dəyərli olan məlumatları müəyyən edin, təsirli xəbər buraxılışlarını hazırlayın və faydalı mətbuat alətlərindən elə istifadə edin ki, xəbər başlıqları yaratmağa zəmanət versin.

Televiziya, radio və ya mətbuata çıxmağın əsas yolu pres-riliz hazırlamaqdır. Pres-riliz sadəcə olaraq jurnalistika stilində yazılmış xəbər məlumatıdır. Sizin buraxılışlarınızı almaqla, xəbərlər redaktoru xəbər başlıqları və birinci paraqrafa baxacaqdır ki, məlumatın məğzini tutsun.

Bələ təxmin edilir ki, buraxılışların təqribən 97%-i redaktorlar tərəfindən kənara atılır, çünki onlar diqqəti cəlb edə bilmir. Diqqəti cəlb edən buraxılışlar yaratmaq üçün, məlumatlarınız maraqlı, qeyri-adi, nadir, gözlənilməz və əhəmiyyətli olmalıdır.

Təşkilatınız üçün səmərəli media yayımını təmin etmək üçün, medianın diqqətini cəlb edəcək hər hansı müsbət məsələni işıqlandıran pres-riliz buraxın.

Bunlara aşağıdakılardaxil ola bilər:

- yeni xidmətlər;
- xidmətin yaxşılaşdırılması;
- mükafatların və fəxri adların qazanılması;
- yeni binaya köçmə;
- yeni iş yerlərinin açılması və ya baş ofisin açılması kimi əhəmiyyətli elanlar;
- əməliyyatların genişləndirilməsi
- tərəfdəşlerinizin minnətdarlığı;
- əmin olun ki, sizin pres-riliz rəhbərlik tərəfindən gözdən keçirilib və nəşr edilmək üçün bəyənilib.

Pres-rilizdə hadisə barəsində 5 əsas faktı nümayiş etdirin:

- işi kim yerinə yetirəcək? (fərd, təşkilat və ya hər ikisi birlikdə);
- onlar nə ilə məşğul olacaqlar?;
- bu iş nə vaxt görüləcək?;
- işin harada görülməsi nəzərdə tutulur?;
- bunu nə üçün edirsiniz? (səbəbi nədir).

Yadda saxlanılması vacib olan digər tövsiyələr:

- tarixi qeyd edin;
- vərəqlərin kənarlarında mümkün qədər çox yer saxlayın ki, jurnalistlər orada qeydlər apara bilsinlər;
- düzgün və maraqlı başlıqlardan istifadə edin;
- bu axılışınızın mətnində işarələr arasında geniş yer saxlayın;
- maraqlı hekayə aspektindən başlayın;
- jurnalistləri Internet səhifənizə istiqamətləndirin (əgər varsa) ki, onlar lazımlı olan şəkillər və faydalı materialları götürə bilsinlər;
- istenilən texniki məlumatı rilizin sonunda aydınlaşdırın;
- iş və mobil telefonları olan iki əlaqələndirici şəxsin koordinatlarını pres-rilizdə göstərin (onlar sizin PR meneceri (əgər varsa), direktor və ya rilizin buraxılışına nəzarət qrupu ola bilər);
 - pres-rilizdə jarqon və texniki terminologiyadan çəkinin;
 - pres-rilizin vaxtında çap edilməsinə əmin olun;
 - riliyi siyahınızda olan bütün jurnalistlərə göndərin, lakin əmin olun ki, onlar bunu hansı yolla almaq istəyirlər (faks, elektron poçtu və ya kuryer vasitəsilə);
 - rilizlər kuryerlə göndərilərsə, onları konkret şəxsə və ya xəbərlər redaktorunun diqqətinə ünvanlayın;
 - əgər kampaniyaya başlamaq istəyirsinizsə, jurnalistlərə pres-rilizdə olundan da artıq məlumat verə bilərsiniz. Bunun üçün siz pres çantası hazırlamalısınız.
 - təşkilatınız, kampaniyanız və ya məhsulunuz barəsində giriş məlumatı daxil etməlisiniz ki, burada əhəmiyyətli hadisələr, əsas heyətin tərcüməyi-halı, fakt vərəqələri, əsas sualların siyahısı, fotoslar məlumat paketinin mühüm hissəsini təşkil edə bilər.

Məlumat paketinə daxil edilməli nümunələrin siyahısı aşağıdakılardır:

- pres-rilizlərin toplusu;
- məsələ(lər) barəsində faktlar vərəqəsi;

- məsələ(lərin) icmali;
- ekspertlərin rəyləri və şərhləri;
- qəzətlərdən seçilmiş parçalar;
- tədqiqat (təftiş) icmalları;
- cədvəllər, əyani vəsaitlər və ya fotolar;
- mətbuat xidməti rəhbərinin bioqrafiyası;
- illik hesabat;
- çıxışların çap edilmiş nüsxələri və ya məlum sübutlar;
- təşkilatınız barədə standart, bir səhifəlik təsviri məlumat və ya broşür.

Mətbuat brifinqi və mətbuat konfransının təşkil edilməsi

Məlumatlarınızın əhəmiyyətli dərəcədə medianın marağında olmasını nəzərə alaraq mətbuat üçün brifinq və ya konfrans təşkil edin. Məsələn, şəhərinizin və ya regionunuzun həyatına əhəmiyyətli dərəcədə təsir edəcək mühüm layihəni elan edərkən.

İdeya hamını – medianın və təşkilatınızın əsas nümayəndələrini bir yerə toplamaqdır ki, siz eyni zamanda həm elanı və həm də sorğuları cavablandırı biləsiniz. Tədbirdən sonra media müsahibələri üçün sakit otaqlar təşkil edin və əmin olun ki, müsahibə verən işçi heyətin üzvləri kifayət qədər danışdırılıblar.

Mətbuat konfransının təşkil edilməsi vaxt sərfi tələb edən bir tədbirdir və bu tədbir stressli ola bilər. Ona görə də əmin olun ki, anlaşılmazlıq olduqda sakitliyi təmin etməlisiniz. Əgər pres-riliz işin öhdəsindən gələrsə, sadəcə rilizləri göndərin, həm vaxta və həm də əməyə qənaət edin.

Mətbuat brifinqindən 3 gün əvvəl konfrans otağı və ya böyük ofis sıfariş edin. 10-12 reportyoru çağırın və ya şəxsən dəvət edin. Mətbuat nümayəndənizi və ekspertlərinizi təyin edin. Əsas mövzunu və əsas xəbər istiqamətlərini tərtib edin. Yazılı materialları və giriş məlumatları hazırlayıın. Mətbuat brifinqindən əvvəl kiminsə geçikməsi və ya

konfrans otağından çıkışılması üçün lazım ola biləcək müraciətlərin qəbulu və təhlükəsizlik xidmətinə sizi harada tapa biləcəkləri haqda məlumat verin. Konfrans otağının qapısında “mətbuat brifinqi” lövhəsini yerləşdirin.

Brifinq zamanı reportyorları hamiya təqdim edin. Kofe və ya yüngül içkilər təşkil edin. Brifinqdə hər kəsin danışmaq imkanı olmalıdır. Danışıcıları yazın (əgər münasibdirse, onların surətlərini iştirak etməyən reportyorlara verin). Kimin iştirak etdiyi və ya gəlməməsi barədə qeydlər aparın. Brifinqdən sonra reportyorlarla əlaqə saxlayın (zəng vurun, materiallar göndərin və s.)

Mətbuat konfransından bir həftə əvvəl elə otaq seçin ki, iştirakçılar gözlənildiyi qədər gəlməsə boş görünməsin (mehmanxanalar, yerli mətbuat klubları və ya media ofislərinin yaxınlığında olan icimai binalar və s.)

Yoxlamaq!

1. Podium
2. Speaker sistemi, əgər lazımdırsa
3. Podiumda mikrofon dayanağı
4. Səhnə arxası ağ rəngdə olmamalıdır
5. Stulalar
6. Ağ ekran, flip çart lövhəsi, ağ lövhələr (əgər lazımdırsa)
7. Stol (medianın imzası və ya materialları almaq üçün)
8. Su (iştirakçılar üçün)
9. Tualet təchizatı

Münasib tarix və vaxt seçin. Çalışın 10:00-dan əvvələ və 14:00-dən sonraya təyin etməyin. Media nümayəndələrinə faks, poçt, elektron poçtu, və ya kuryerlə yazılı elanlar göndərin. Yazılı materiallar hazırlanın (yazılı bildirişlər və mətbuat paketi daxil olmaqla).

Mətbuat konfransından 1 gün əvvəl:

- spikerlər üçün qaydalar tərtib edin və hər birinin nə deyəcəyini müəyyənləşdirin;
- bütün aparıcı mətbuat vasitələirini çağırın və onların iştirakına təkid edin;
- tədbirin Internet səhifənizdə (əgər varsa) göstərildiyini yoxlayın;
- materialları nəzərdən keçirin və sonrakı fəaliyyət üçün əlavə nüsxələr hazırlayıın;
- yeri nəzərdən keçirin və detallara fikir verin;
- çıxış edəcək adamların adlarını çap edin və mətbuatata təqdim edin.

Mətbuat konfransı günü:

- mətbuat konfransı başlamazdan bir neçə saat əvvəl otağı bir daha yoxlayın;
- spikerlərlə birlikdə tədbirin mövzüsunu və təchizat məsələlərini bu müddət ərzində izləyin.

Media müsahibələri

Mediya müsahibə verərkən əsəblər gərilə bilər. Buna görə özünüüz və təşkilatınızı peşəkarmasına və xoş ruhda təqdim etməyə əmin olmaq üçün soruşulacaq çətin sualları qabaqcadan necə cavablandırmağı öyrənin və buna hazırlaşın.

Təşkilatınız üçün heç olmasa bir natiq seçin. Əmin olun ki, təşkilatınız adından çıxış edəcək şəxsin işin öhdəsindən yaxşı gəlmək üçün tələb olunan qabiliyyəti və şəxsi bacarığı vardır.

Müsahibə canlı yayılmışınrsa, böyük narahatlığa səbəb yoxdur, çünki adətən sualları təkrar soruşmaq və ya yazıya düzəlişlər etmək lazımlı olur ki, bununla da siz sualları həm qısa və həm də ətraflı cavablandırmaq imkanı əldə edirsiniz. Əksər hallarda müsahibə götürən şəxs sizin təqdim etdiyiniz məlumatı özünüz qədər yaxşı işıqlandırıbilər.

Qərəzli müsahibə götürürlərkən:

Bəzən təşkilatınız, sizin üstünlük verib-verməməyinizdən asılı olmayıaraq, medianın diqqətini özünə çəkəcəkdir. Bu isə çoxlu sayda işçinin qovulması, təşkilatınızın bağlanması və ya əməkdaşlarınızın ciddi cinayət törətdikləri zaman ola bilər. Kamera, diktafon və ya qərəzli reportyorlarla üzləşərkən soyuqqanlı olun. Əmin olun ki, əsas məsələni inandırıcı dərəcədə deyirsiniz. Müsahibəni qəti yekunla bitirin.

Nə demək istədiyinizi və nəyi açıqlamayacağınızı qabaqcadan qərarlaşdırın. Çətin sualları necə dəfə tekrar edəcəyinizi hesablayın. Çaşdırıcı suallar soruşularkən heç vaxt “şərhim yoxdur” deməyin. Bu onu göstərər ki, siz nəyisə gizlədirsiniz. Çatdıracağınız əsas məsələ üzərində fikrinizi cəmləşdirin, əgər lazımlısa müsahibə götürənin suallarını təfsir edin. Sizdən əməkdaşların ixtisara salınması barədə nə düşündü yünüüzü soruşduqda, müsbət məsələ üzərində fikrinizi cəmləşdirin. Belə ki, guya heyətə yeni iş yerləri tapmaqda kömək edirsiniz. Məsələn, iş tapmaq üçün müsahibədən keçidləri müddətdə əməkdaşlara məvacib vermək və ya ixtisara görə yaxşı ödənclərin veriləcəyini vurğulayıñ.

Yadda saxlanılması vacib olan digər tövsiyələr:

- televiziya və mətbuat müsahibələri üçün münasib paltar geyinin;
- hansı əsas məsələni çatdırımalı olduğunuzu qabaqcadan qərarlaşdırın və onları müsahibə zamanı səsləndirmək üçün imkan axtarın;
- reportyora 100% inamınız olmadığı və onu tanımadığınız təqdirdə, heç vaxt onun “səs yazısı” olmadan qeyri-rəsmi müsahibə götürməyinə razılaşmayın;
- radio müsahibələri üçün qeydləri kağız üzərində aparın;
- qısa cənışın, istədiyiniz mesajın çatdırılmasına kömək etmək üçün cümlələri ayırın;
- müsahibələrə hazırlaşmaq və özünə inam yaratmaq üçün həmkarınızla surşulacaq suallar barəsində fikrinizi bölüşdürün.

Media yayımının monitorinqi

Xəbər məlumatlarının çapına və mediada yayımıma müvəffəqiyyətlə nail olduqdan sonra, növbəti addım təşkilatınızın müsbət işıqlandırılmasına əmin olmaqdır.

Şirkətinizin profilini qaldırmaq üçün nə qədər çox çalışırsınızsa, mediadan daha çox sayıda zəngləri cəlb edə bilərsiniz. Belə olduqda, kimin zəng etdiyi, hansı nəşriyyatı və programı təmsil etdiklərini, və onların müsahibəsinin xarakteri barəsində qeydlər götürün.

Həmçinin, cavabınızı və ya verdiyiniz çıxışı da yazılı şəkildə qeyd edin. Məlumat parçasının nə vaxt səsləndiriləcəyini və işıqlandırılıcığını soruşun. Əmin olun ki, sizi qərəzsiz müsahibə edirlər.

Hər dəfə pres-riliz buraxanda, onun bir nüsxəsini qovluğunuzda saxlayın. Aktual media yayımını bu qovluqdakı materiallarla müqayisə edin ki, özünüüz “təsir” dərəcənizi təyin edəsiniz. Əgər buraxılışlarınızdan əksəriyyəti istifadə olunubsa, siz çox güman ki, təsirli olmuşsunuz. Əgər bu buraxılışların az faizi nəşr olunub və ya yayılmışsa, bunun səbəbini araşdırın. Siz vaxt məsələsində, gecikirsinizmi, zəif buraxılışlar hazırlayırsınızmı, və ya qeyri-ciddi media ilə işləyirsinizmi?

Qəzetləri və jurnalları, televiziya və radio programlarını monitorinq edin ki, təşkilatınız barədə nəyin yazılıdığını, və ya yayılmışlığını müəyyən edəsiniz. Bu bir nəfərin işi deyil, hamı bu prosesə cəlb olunmalıdır.

Yadda saxlayın ki, təşkilatınız barədə yalnız çoxsaylı məqalələrin yazılıması müvəffəqiyyətin işarəsi deyil. Sizin qiymətləndirməniz hər bir media yayımı parçasını əhatə etməlidir ki, çatdırılan mesajın müsbət, mənfi və ya neytral olmasını aydınlaşdırısınız.

Təsirli qiymətləndirmə 3 faktorun analizinə əsaslanır:

- tezlik (məlumat necə tez-tez təkrarlanır);

- dövriyyə (nə qədər adama çatdırılıb);
- oxuculuq (sizin hədəf auditoriyanıza həmin məlumat çatdırılıbmı).

Reklamın dizaynı

Cəlbedici reklam materiallarını tərtib etmək pres-rilizlərin yazılması qədər əhəmiyyətlidir. Tərtibatı ofisdə düzəldin, peşəkar qrafik dizayneri və ya illustratordan istifadə edin.

Dizaynın səviyyəsi hər hansı təşkilatın yaxşı texniki imkanlara malik olmasından asılıdır. Bunun üçün, əgər lazımlı olarsa, müvafiq nəşriyyat kurslarında iştirak edin. Texniki nəşriyyat vasitələri istifadəçilərə imkan verir ki, müəssisənin markasını gücləndirən peşəkar nəşriyyat materiallarından istifadə etsinlər. Daha çox effektlər və rənglərdən istifadə etməkdən çəkinin, sadə eskizdən, bir-iki rəng və şriftdən istifadə edin.

Əgər siz doğrudan da çap materiallarınız üçün peşəkar dizayna ehtiyac ıluysunuzsa, onda yaxşı dizayneri işə cəlb etmək məqsədyönlü olardı. Ucuz dizayn reputasiyanıza pis təsir göstərəcək.

Ucuz reklam materialları	Yaxşı reklam materialları
Eskiz xaotikdir və onu qavramaq çətinidir	Eskiz və mətn aydın, və oxunaqlıdır və qavramaq asandır
Olduğca çox şrift stilindən istifadə olunub, şriftin ölçüsü çəşdiricidir və səliqəsiz görünür	Daha az şrift stilləri və ölçüləri çatdırılan mesajı aydınlaşdır və asan qəbul etməyə imkan verir
Izafə klipart və çətin seçilə bilən kənarlar dizayna diletantlıq verir	Mühəvizəkar stil peşəkar dizayna əlavə edilir
Qara kağız diqqəti mesajdan ayırrı	Ağ və ya açıq rəng mətni fərqli və asan oxunuqla edir

Yadda saxlanılması vacib olan digər tövsiyələr:

- embleminizin hər bir dizaynda görünməsinə əmin olun;

- adamların asan oxuması üçün kifayət qədər böyük şrift seçin;
- əgər dizayneri işə cəlb etmisinizsə, ödəniş barədə müzakirələri ilkin mərhələdə aparın;
- auditoriyanız üçün münasib olan eskiz növünü seçin;
- dizayn ideyaları toplamaq üçün digər şirkətlərin broşurlarını və reklam materiallarını nəzərdən keçirin;
- dizayn istedadı üçün yerli incəsənət kollecinə müraciət edin.

Reklam yazısı

Az sayıda və uğurlu seçilmiş sözlər emosiyaları canlandıra və adamları müəyyyn qənaətə gəlməyə sövq edə bilər. Burada hər şey sözlərin düzgün seçilməsindən asılıdır. Təsirli yazı oxucunu xatırlamağa məcbur edir.

Hər hansı abstrakt kateqoriyadan yazmaqdansa, real adamdan yazın. İstifadə etdiyiniz stildə özünüüz rahat hiss etmək üçün yazınız üzərində çox çalışın.

Reklam materialı tamamilə yeni və fərqli dildə yazılmalıdır. Effektiv reklam dilində dəqiq qrammatik quruluşlar gözlənilməyə bilər. Rabitə-yə maneə yaratmazsa, daha rəvan yazı stili seçmək olar ki, danışiq stilinə bənzər olsun.

Reklamin yazılıması layihəsinə başlayarkən:

- düşüncələrinizi və ideyalarınızı həmin an cəld yazılı şəkildə qeyd edin;
- ideyalarınızı aydın mövzular üzərində qurun;
- mövzunuzu məntiqi qaydada tərtib edin;
- nəyi harada yerləşdirməyi və nəyi tamamlamağı qərarlaşdırın;
- oturun və birinci layihəni yazıya alın;
- layihənizi gözdən keçirin və tamamlığınız işin üzərində düzəlişlər edin.

Yadda saxlanılması vacib olan digər tövsiyələr:

- işə başlamazdan qələmi kağıza toxundurmazdan əvvəl auditoriya-nızı müəyyənləşdirməlisiniz;
- ruhlandırıcı reklam parçalarından ibarət toplu hazırlayın ki, yeni ideyalar üçün müraciət edə biləsiniz;
- başqa adamların müsbət ideyalarına baxın və ruhlandırıcı reklam materiallarından ibarət toplu hazırlayın;
- çalışın ki, uzun, darixdırıcı mətndən yayınasınız, bu oxucuları yoracaqdır;
- başlıq və yarımbaşlıqlardan istifadə edin ki, əsas mətn seçilsin;
- hər dəfə yoxlayarkən, yazdıqlarınızı ehtiyatla gözdən keçirin, uyğunluq və aydınlığı yoxlayın, eləcə də hərf səhflərinə və ya vurgulara diqqət yetirin;
- işləmək üçün sakit yer seçin və ya yazınızı özünüzlə evə götürün;
- monotonluqdan qaçın – qəfil, bir sözdən ibarət olan cümlə maraqlı kəsb edəcək və gözlənilmədən oxucunun marağındakı ritmi dəyişəcəkdir.

İnternet səhifəsinin hazırlanması

Milyonlarla adamın dolaşığı kiber-dünyada Internet səhifəsinə malik o maq mühüm rabitə alətidir. Hədəf auditoriyanızla rabitə yaratmaqda sizə kömək edəcək məlumatlı və inandırıcı səhifə hazırlayın. Ofisinizdə buna qabiliyyətli işçi olmadıqda Internet səhifəsi üzrə peşəkar dizayneri işə cəlb edin.

Səhifənizi necə istifadə etmək məqsədini qabaqcadan qərarlaşdırın. Məlumatlandırmaq və ya təbliğ etmək istəyirsinizsə, məsələ barəsində xəbərdarlılığı artırın və ya kampaniyaya başlayın. Məqsəd mövzunu özü diktə edəcəkdir.

Media üçün Internet səhifəsində pres-rilizlər, yüklənə biləcək qrafiklər və əsas məlumatlarla birlikdə müəyyən bir hissə hazırlayın.

Donorlar və benefisiarlarla girişи razılaşdırın və onları maraqlandıran mövzu yerləşdirin.

- təsirli Internet səhifəsi hazırlayın;
- yeni hazırlanmış səhifənin istifadə qabiliyyətini yoxlayın;
- “canlı” bağlantından istifadə etməklə Internet səhifənizi reklam edin;
- səhifədən gözlənilən nəticələri toplayın;
- səhifənizə müvafiq olaraq düzəlişlər edin;
- Internet səhifəsinə müntəzəm olaraq təzələyin və yeniləşdirin.

Yadda saxlanılması vacib olan digər tövsiyələr:

- istifadə etdiyiniz qrafiklərin tez yüklənməsinə əmin olun;
- əmin olun ki, bütün reklamlarınızda Internet səhifəsini yerləşdirmisiniz;
- digər Internet səhifələrinə göz gəzdirin və özünüz üçün ideyalar tapın;
- hədəf qruplarınızdan onların sizin Internet səhifənizdən nəyi istədiklərini soruşun;
- səhifənizin gözəçarpan yerinə elektron poçtu və ya telefon nömrəsini yerləşdirin ki, insanlar sizinlə əlaqə yaratsınlar);
- Internet səhifəsinin giriş hissəsinə çox məlumat yerləşdirməyin: bu istifadəçiləri sizin səhifənizdə axtarışlar aparmaqdan çəkindirəcəkdir;
- cizgiləri tez-tez dəyişin ki, səhifəni açmaq insanlar üçün maraqlı olsun.

Kampaniya keçirmək planı

Kampaniya keçirmək təşkilatınızın profilini qaldıran və müsbət imic quran metod kimi olduqca populyardır. Kampaniyanızı ehtiyatla planlaşdırın, onu reklamınızın gur vaxtı edin, və məqsədlərinizə nail olana qədər necə davam etdirməyi öyrənin.

Kampaniyaya başlamazdan əvvəl, onu dəqiqliklə planlaşdırın. Aşağıdakı suallara cavab verin:

- Nəyə nail olmaq istəyirik?
- Kimə təsir etmək istəyirik?
- Bunu necə edə bilərik?
- Bizim kifayət qədər büdcəmiz varmı?
- Hansı muxaliflik qazanıla bilər?
- Kampaniyani necə adlandıra bilərik?
- Hansı şüarı istifadə etməliyik?

Əksər kampaniyalar məlumatlandırmaq, təbliğ etmək, inandırmaq və dəstək almaq üçün müəyyən tipli ədəbiyyat tələb edir. Buraya kampaniyanın şöhrətlərini daşıyan vərəqələr, afişalar, broşurlar, qələmlər və plastik çantalar daxil ola bilər.

Müasir texnologiyadan istifadə etmək kampaniyanızın yaxşı təşkil olunması üçün gözəl vasitədir. Əgər büdcə imkan verirsə, burada video reklam xidməti (30 san. və ya 1 dəq.) üçün sifariş və onu televiziyyada yerləşdirmək xərclərini nəzərdə saxlamalısınız. Yaradıcı yanaşma - kreativlik sizin işinizi ictimaiyyətin diqqət mərkəzində saxlayacaqdır.

Reklama diqqəti cəlb etmək və kampaniyanın çağırışını çatdırmaq üçün imkanlar yaradın. Kampaniyaya başlamaq üçün medianı dəvət edin.

Tədbirlərin təşkil edilməsi

Hər bir tədbir fundamental PR-in olduğunu işarədir. Nəzərdə saxlamalı bir sıra PR tədbirləri vardır: yeni ofisin açılması, qəbullar, seminarlar, açıq günlər, sərgilər, mətbuat konfransları, küçə marafonları və s.

Tədbirlər profili qaldırmaq, reputasiyanı gücləndirmək və ya diqqəti müəyyən işə cəlb etmək üçün təşkil edilir. Siz tədbirləriniz üçün maraqlı, orijinal və münasib ideyalara ehtiyac duya bilərsiniz. Bunu film studiyaları, arı ferması kimi qeyri-adi yerlərdə, kino ulduzu və ya pop müğənnilərin iştirakı ilə daha maraqlı keçirmək olar.

Tədbirdən əvvəl:

- elə gün seçin ki, digər böyük mərasimlərlə bir günə düşməsin;
- nahar ziyafəti üçün münasib yer seçin;
- kimi dəvət edəcəyinizi müəyyən edin – bunlar sizi dəstəkləyənlər, siyasətçilər və ya media nümayəndələri ola bilərlər;
- hansı variantla başlamağı qərarlaşdırın – mətbuat konfransı, mətbuat brifinqi, seminar və ya digər formada;
- həftələri və ayları əvvəlcədən təyin edin, çünki nəzərdə tutduğunuz tarix təşkilatınızın yubileyi ilə bir günə düşə bilər;
- tədbirlərin rəqabətindən xəbərdar olun - kiminsə yüksək profilli tədbiri sizin tədbiri diqqət mərkəzindən yayındırıa bilər. Bunun üçün qış ayında açıq havada keçiriləcək kimi ziddiyətli tarixlər təyin etməyin;
- planlaşdırma komitəsini seçin. Daha yaxşı təşkilatçılıq qabiliyyəti və həvəsi olan köməkçilər cəlb edin;
- əsas içtirakçılarınızı, xüsusilə qonaq spikerləri məlumatlandırın. Qonaq spikerləri tədbirdən qabaq əsas məsələləri tam əhatə edən yazılı məlumatla təmin edin. Spikerin kifayət qədər təcrübəyə malik olmasına yoxlamaq üçün onun tövsiyə məktublarını gözdən keçirin;
- tədbirin keçirilməsi üçün mümkün yerlərin siyahısını hazırlayın və onların uyğunluq baxımından müqayisəsini aparın. Bu zaman qiyməti, yeri, həcmi, avadanlıqları nəzərdə saxlayın. Elə yer seçin ki, təşkilatınızın imicinə ziyan gətirməsin. Nə vaxt sıfariş verməyinizdən asılı olmayaraq, həmişə sıfarişinizi yazılı təsdiq edin.

Tədbirin əsas komponentləri:

Təlbir keçirilən yer	Bu ehtiyatla seçilməlidir ki, tədbirə münasib olsun
Yer nək	Tədbir ərzində ərzaq və qəlyanaltılarının miqdarı, keyfiyyəti, və qiyməti nəzərə alınmalıdır.
Qonaqların siyahısı	Fotoqraflar və operator daxil olmaqla bütün dəvət olunanların siyahısı
Əyləncə	Musiqiçilər, müğənnilər, rəqqaslar, humoristlər və tədbirdə planlaşdırılan digər tamaşalar

Tədbiri təşkil edərkən unutmayın ki, siz iştirakçıların təhlükəsizliyinə cavabdehsiniz və onları qorumaq üçün bütün məqsədyönlü addımları atmalısınız. Müəyyən tədbirlərin keçiliyi üçün isə polisin cəlb edilməsinə ehtiyac ola bilər.

Böhran zamanı əlaqənin qurulması

Hər bir təşkilat böhran üçün hədəf ola bilər. Bu firıldaqçılıq, əhəmiyyətli məlumatın sızması, soyğunçuluq, sabotaj, uşaq oğurluğu, baykotlar, sel, bədbəxt hadisə, ofisdə yanğın kimi təbii fəlakətlər formasında baş verə bilər. Böhran istənilən zaman baş verə bilər, buna görə aşağıdakı tədbirləri planlaşdırılmalısınız:

- potensial böhranların siyahısını hazırlayın və hər bir ssenari üçün böhran planını tutun;
- əlaqədar heyəti, ofis əməkdaşlarını, media və ictimaiyyəti məlumatlandırmaq üçün kimin tərəfindən hansı fəaliyyətin həyata keçiriləcəyi barədə məlumat verin;
- cəlil hərəkət edin və təşkilatınız tərəfindən buraxılan səhvlerin düzəldilməsi üçün ictimaiyyəti həyata keçirdiyiniz tədbirlər barədə məlumatlandırın ki, təşkilatınızın reputasiyasını qoruya biləsiniz;
- hansı irəliləyişləri etdiyinizi nümayiş etdirin və münasib miqdarda təəssüfunuzu də çatdırın;

- böhran zamanı medianın diqqətindən yayınmaq mümkün olmaya bilər. Protokol tərtib edin ki, kimin mediaya nəyi deyib-dəməməycəyinin müəyyən edilməsi mümkün olsun;
- media hazırlığı keçmiş, aqressiv və yoxlayıcı jurnalistlərlə işləmək təcrübəsi keçmiş əməkdaşa çıxış etməyi həvalə edin;
- siz bir sira mətbuat brifinqləri keçirə bilər, və ya pres-rilizlər göndərə bilərsiniz;
 - böhran zamanı əlaqə yaratmaq üçün Internet səhifəsindən istifadə edin;
 - yadda saxlayın ki, bu məsələdə vahid nümunə yoxdur və hər kəs özünə müvafiq siyaset aparır. Ona görə də, böhran vəziyyətində olan və ya onu həll etmək təcrübəsi olan digər təşkilatlardan çox şeylər öyrənə bilərsiniz;
 - böhranı izləyərkən əmin olun ki, heyəti məlumatlandırmış və böhran prosedurlarını təyin etmisiniz.

Böhran idarəciliyinə dair yoxlama siyahısı:

- potensial böhranları təyin edin və ilkin tədbirlər görün;
- hər bir ssenari üçün böhran fəaliyyəti planını tərtib edin;
- əlaqədar heyəti böhran zamanı əlaqə saxlamaq barəsində məlumatlandırın;
- böhran situasiyaları və yoxlama prosedurlarını təkrar öyrənin;
- böhran baş verdikdə, öz fəaliyyət planınızı həyata keçirin, prosedurları nəzərdən keçirin və reputasiyanıza vurulmuş istənilən zərəri aradan qaldırın.

Qəzətlər

“Azərbaycan” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 39-68-71, 38-86-86, 39-44-91, 39-43-23

Fax: 38-35-55, 39-21-41

Web site: www.azerbaijan.news.az

Azərbaycan Respublikası Milli Məclisinin orqanıdır

Əsas fəaliyyəti: Dövlət başçısının görüşləri, fərman və sərəncamları, o cümlədən, cəmiyyətdə baş verən siyasi hadisələri özündə əks etdirir. Qəzet gündəlik çıxır – bazar ertəsi günləri çıxmır.

Baş redaktor: Bəxtiyar Sadıqov

Əsas işçilər: 1. Amil Novruzov **Vəzifəsi:** baş redaktorun müavini

2. Rüstəm Rüstəmov **Vəzifəsi:** məsul katib

3. Vəkil Məmmədov **Vəzifəsi:** məsul katibin müavini

“Azərbaycan həyatı” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 34-01-20

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Qəzet 1923-cü ildən çıxır. Həftəlik ictimai-siyasi, iqtisadi qəzetdir. 1923-cü ildən “Kəndli”, 1932-ci ildən “Azərbaycan kolxozçusu”, 1953-cü ildən “Azərbaycan kənd təsərrüfatı”, 1960-ci ildən “Sovet kəndi”, 1991-ci ildə “Bərəkət”, 1992-ci ildə “Həyat” adı ilə çıxmışdır. 2002-ci ildən “Azərbaycan həyatı” adı ilə nəşr olunur.

Baş redaktor: Sabir Hüseynov

Əsas işçilər: 1. Bəxtiyar Nəbiyev **Vəzifəsi:** baş redaktorun müavini

2. Raqub Kamal **Vəzifəsi:** məsul katib

“Azərbaycan müəllimi” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 38-21-55, 32-19-63, 39-19-74

Fax: 39-20-77

Elektron poçtu: az-muallimi@azeri.com

Web site: www.az-muallimi.ab.az

Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanıdır

Əsas fəaliyyəti: Təhsil sahəsində əldə olunan nailiyyətlər barədə məqalələr dərc olunur.

Baş redaktor: Valed Mirzə

Əsas işçilər: 1. Məmməd Baharlı (Əhmədov) **Vəzifəsi:** baş redaktorun

1-ci müavini

2. Malik Novruzov

Vəzifəsi: məsul katib

“Azərbaycan həqiqətləri plus” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: (850) 384 47 56

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Beynəlxalq analitik informasiya qəzetidir. Ayda 2 dəfə çıxır.

Təsisçi: Maqsud Əsədbəyli və qəzetenin jurnalist kollektivi

Əsas işçilər: 1. Maqsud Əsədbəyli

Vəzifəsi: baş redaktor

2. Fikrət İsmayılov

Vəzifəsi: baş redaktorun

1-ci müavini

3. Qismət Ovçuyeva

Vəzifəsi: redaktor

“Azərbaycan fermeri” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 38-57-27

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Həftəlik ictimai-siyasi və elmi-təcrübi aqrar qəzeti. 2000-ci ildən çıxır.

Təsisçi və baş redaktor: Nuhəli Kərimov

Əsas işçilər: 1. Əli Səmədov **Vəzifəsi:** baş redaktorun müavini

2. Rəsmiyə Həsənova **Vəzifəsi:** redaktor

3. Rəşad Şirəliyev **Vəzifəsi:** məsul katib

“Azərbaycan ordusu” qəzeti

Ünvan: Bakı şəhəri , Ceyhun Hacıbəyli küçəsi 26

Telefon: 40-65-46, 40-44-16, 40-30-76

Fax: 40-44-16

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin orqanıdır

Əsas fəaliyyəti: Həftədə 4 dəfə çıxır. Hərbi-vətənpərvərlik hissələrini aşlayan məqalələr dərc olunur.

Baş redaktor: İsa İsmayılov (polkovnik-leytenant)

Əsas işçilər: 1. İbrahim Rüstəmov (mayor) **Vəzifəsi:** baş redaktorun müavini

2. İlham Behbudov (kapitan) **Vəzifəsi:** məsul katib

3. Mənsurə Ağayeva **Vəzifəsi:** korrektor

“Aktual” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 92-38-02

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: 1996-ci ildən çıxır. İctimai-siyasi qəzetdir. Dövlətçiliyə sədaqətin təbliğinə çalışır, informasiya bolluğunu təmin edir.

Baş redaktor: Tahir Məmmədov (Taisoğlu)

Əsas işçilər: 1. Firudin Əhmədov **Vəzifəsi:** baş redaktorun müavini
2. Zöhrə Əlicanova **Vəzifəsi:** şöbə müdürü

“Açıq söz” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 38-97-75, 38-51-91, 39-55-18

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Əsası 1915-ci ildə M. Ə. Rəsulzadə tərəfindən qoyulmuşdur. İctimai-siyasi qəzetdir.

Təsisçi: Fərid Dəmirli və qəzetiñ jurnalist kollektivi

Əsas işçilər: 1. Mail Dəmirli **Vəzifəsi:** baş redaktor
2. Davud Dəmirli **Vəzifəsi:** redaktor
3. Şakir Sultanoğlu **Vəzifəsi:** məsul növbətçi

“Alternativ” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 39-68-84, 39-90-41

Fax: 30-50-82

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Həftəlik ictimai-siyasi qəzeti. 1996-cı ilin noyabr ayından çıxır.

Təsisçi və baş redaktor: Mikayıł Kərimov

Əsas işçilər: 1. Habil Mirzə

Vəzifəsi: baş redaktorun

1-ci müavini

2. Vəfadər Əliyev

Vəzifəsi: redaktor

“Azernews” qəzeti

Ünvan: Bakı şəhəri , Salatın Əsgərova küçəsi 85, 3-cü mərtəbə

Telefon: 94-93-73, 94-65-42, 95-69-05

Fax: 95-85-37, 98-92-40

Elektron poçtu: azernews@azeurotel.com

Web site: www.azernews.net

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi, informativ qəzeti. İngilis dilində nəşr olunur.

Təsisçi: Fazıl Abbasov

Əsas işçilər: 1. Tomas Maklin

Vəzifəsi: redaktor

2. Arslan Abbasov

Vəzifəsi: icraçı direktor

3. Səlim Babayev

Vəzifəsi: şöbə müdürü

“Azad Azərbaycan” qəzeti

Ünvan: Bakı şəhəri , Hüsü Hacıyev küçəsi 4

Telefon: 92-23-18, 92-49-35

Fax: 92-14-58

Elektron poçtu: azadazerb@azdata.net

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi qəzətdir. Həftədə 4 dəfə çıxır.

Təsisçi: Redaksiya heyəti

Əsas işçilər: 1. Veli Veliyev

Vəzifəsi: baş redaktor

2. Vüqar Ağayev

Vəzifəsi: baş redaktorun müavini

3. Fadil Tahiroğlu

Vəzifəsi: şöbə müdürü

“Azadlıq” qəzeti

Ünvan: Bakı şəhəri, Xəqani küçəsi 33

Telefon: 98-90-81, 98-90-83

Fax: 98-78-18

Elektron poçtu: azadliq@azeronline.com

Web site: www.azadliq.az

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi qəzətdir

Təsisçi: Gündüz Tahirli

Əsas işçilər: 1. Qənimət Zahidov

Vəzifəsi: baş redaktor

2. Rövşən Hacıyev

Vəzifəsi: redaktor

3. Azər Əhmədov

Vəzifəsi: direktor

“Azad söz” qəzeti

Ünvan: Bakı şəhəri , Mətbuat prospekti, 529-cu məhəllə, “Azerbay-can”nəşriyyatı

Telefon: (855) 785-75-22

Elektron poçtu: freeword@hotmail.com

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Cəmiyyətdə baş verən ictimai-siyasi hadisələri işıqlandırır. Qəzet 2003-cü ildən çıxır. İctimai-siyasi qəzetdir.

Təsisçi və baş redaktor: Məhəmməd Müzəffəroğlu

Əsas işçilər: 1. İlham Quliyev **Vəzifəsi:** redaktor

2. Elnur Musaoğlu **Vəzifəsi:** məsul kətib

“Avropa” qəzeti

Ünvan: Bakı şəhəri, Xəqani küçəsi 47/8

Telefon: 98-69-63

Fax: 98-69-63

Elektron poçtu: avropa@bakinter.net

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Həftəlik ictimai-siyasi qəzetdir.

Təsisçi və baş redaktor: Fəxri Uğurlu

Əsas işçilər: 1. Hikmət Sabiroğlu **Vəzifəsi:** baş redaktorun müavini

2. Qurban Yaquboğlu **Vəzifəsi:** redaktor

3. Azər Qaraçənli **Vəzifəsi:** redaktor

“Ayna” qəzeti

Ünvan: Bakı şəhəri , Şərifzadə küçəsi 1

Telefon: 97-50-31, 97-51-68

Fax: 97-71-23

Elektron poçtu: reklama@zerkalo.az

Web site: www.ayna.az

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Ölkədə baş verən ictimai-siyasi hadisələrin işıqlandırıcı masası.

Baş redaktor: Elçin Şıxlinski

Əsas işçilər: 1. Ceyhun Nəsibov **Vəzifəsi:** məsul redaktor

2. İsmayıllı Umutlu

Vəzifəsi: müxbir

3. Sədrəddin Sultan

Vəzifəsi: müxbir

“Bakı” (rus dilində “Baku”) qəzeti

Ünvan: Bakı şəhəri , Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 39-00-74, 39-70-88, 38-53-03, 39-82-21

Bakı Şəhər İcra Hakimiyyətinin orqanıdır

Əsas fəaliyyəti: 1958-ci ildən çıxır. Ölkədə, xüsusilə, Bakıda şəhər təsərrüfatın əvə ictimai-siyasi həyatda baş verən hadisələri işıqlandırır.

Redaktor: Ağahüseyin Hüseynov

Əsas işçilər: 1. Ənvər Məşədiyev **Vəzifəsi:** redaktor müavini

2. Niyazi Həbibov

Vəzifəsi: məsul katibin müavini

3. Şükufə Tağızadə

Vəzifəsi: şöbə müdürü

“Bakinski raboçi” qəzeti

Ünvan: Bakı şəhəri , Mətbuat prospekti, 529 -cu məhəllə, “Azərbaycan”nəşriyyatı

Telefon: 38-00-29, 38-61-98

Fax: 98-78-49

Elektron poçtu: bakrab@azeri.com

Web site: www.br.az

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin orqanıdır

Əsas fəaliyyəti: Cəmiyyətdə baş verən ictimai-siyasi hadisələri işıqlandırır. Dövlətçiliyə xidmət göstərir. 1906-cı ildən çıxır. Gündəlik qəzətdir.

Baş redaktor: Zaur Qədimbəyov

Əsas işçilər: 1. Vladimir Morozkov **Vəzifəsi:** baş redaktorun müavini

2. Bəybala Nametov **Vəzifəsi:** məsul katib

3. Dilman Musayev **Vəzifəsi:** baş redaktorun
köməkçisi

“ 525-ci qəzet”

Ünvan: Bakı şəhəri, Ş. Mustafayev küçəsi 27/121

Telefon: 66-93-40, 66-67-98

Fax: 66-25-20

Web site: www.525-ci.com

Müstəqil qəzətdir

Əsas fəaliyyəti: Ölkədə və xaricdə baş verən ictimai-siyasi hadisələr barədə obyektiv informasiya vermək.

Təsisçi: “525” şirkəti

Əsas işçilər: 1. Rəşad Məcid

Vəzifəsi: baş redaktor

2. Yusif Rzayev

Vəzifəsi: baş redaktorun müavini

3. Yaşar Əliyev

Vəzifəsi: redaktor

4. Qalib Bayramov

Vəzifəsi: müxbir

“Bələdiyyə” qəzeti

Ünvan: Bakı şəhəri, Rəsul Rza küçəsi 95

Telefon: 95-18-56

Fax: 95-18-56

Elektron poçtu: scdu@azeri.com

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Bələdiyyə maarifçiliyi qəzetidir. Ayda 2 dəfə çıxır. Bələdiyyə üzvlərinə beynəlxalq təcrübənin çatdırılması, əhalinin və bələdiyyə üzvlərinin bu istiqamətdə maarifləndirilməsi, bələdiyyə qanunvericiliyinin işıqlandırılması.

Təsisçi: Əli Quliyev

Əsas işçilər: 1. Şahin Bağırov

Vəzifəsi: baş redaktor

2. Telman Qabiloglu

Vəzifəsi: müxbir

3. Mətanət Şahməmmədova

Vəzifəsi: müxbir

“Bizim əsr” (rus dilində “Naş vek”) qəzeti

Ünvan: Bakı şəhəri, Ə. Ələkbərov küçəsi 83/23, 6-cı mərtəbə

Telefon: 97-88-99

Fax: 97-88-99, 30-30-14

Elektron poçtu: bizimasr@media-az.com

Web site: www.bizimasr.media-az.com

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Gündəlik ictimai-siyasi qəzetdir

Baş redaktor: Bəhlul Seyfəddinoğlu

Əsas işçilər: 1. Adil Qaçayoğlu

Vəzifəsi: redaktor

2. Müsellim Həsənov

Vəzifəsi: redaktor

3. Vuqar Əliyev

Vəzifəsi: redaktor

”Borçalı“ qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 38-51-73, (850) 311-76-34

Fax: 39-74-35

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi hüquq qəzetidir. Azərbaycan və Gürcüstan arasında körpü rolunu oynayan “Borçalı” qəzeti hər iki ölkədə baş verən ictimai-siyasi hadisələri, mədəni əlaqələri işləyir. Qəzet həftədə bir dəfə nəşr olunur və 23 xarici ölkənin kitabxanasına göndərilir.

Təsisçi: Kərim Cahangir oğlu

Əsas işçilər: 1.Azadə-Taleh Abbasqızı

2.İlhamə Məmmədova

3.Knyaz Aslan

Vəzifəsi: baş redaktor

Vəzifəsi: baş redaktorun
1-ci müavini

Vəzifəsi: redaktor

”Demokratiya“ qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 98-69-01, 98-93-78

Fax: 98-69-01

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Həftəlik ictimai-siyasi hüquq qəzetidir . 1993-cü ilin oktyabr ayından çıxır.

Təsisçi və baş redaktor: Elçin Mahmudov (Bilaloğlu)

Əsas işçilər: 1. Şahin Aydəmir **Vəzifəsi:** baş redaktorun 1-ci
müavini

2. Elfak Məmmədov **Vəzifəsi:** məsul katib

3. Vüqar Əlisoy **Vəzifəsi:** redaktor

“Etimad” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 38-31-37

Fax: 38-31-37

Elektron poçtu: etimad@azdata.net

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi, hüquq qəzetidir. 1997-ci ildən həftədə 2 dəfə (çərşənbə və cümə axşamı günləri) çıxır. Hüquqi maarifləndirməyə xidmət edir, cəmiyyətdə baş verən ictimai-siyasi hadisələri işıqlandırır.

Təsisçi və baş redaktor : Etibar Mansur

Əsas işçilər: 1. Mehparə Şahtaxtinskaya

Vəzifəsi: redaktor

2. Məhəmməd Allahmanlı

Vəzifəsi: məsul katib

“Elçi” qəzeti

Ünvan: Bakı şəhəri, Nizami küçəsi 45

Telefon: 92-25-10

Fax: 92-25-10

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Cəmiyyətdə baş verən ictimai-siyasi hadisələri işıqlandırmaq, neqativ hallara qarşı mübarizə aparmaq, obyektiv qiymət vermək. Gənclərin milli-vətənpərvərlik hissini artırın məqalələr dərc etmək. Həftəlik qəzetdir.

Təsisçi və baş redaktor: Əli Həziquliyev

Əsas işçilər: 1. Miraslan Əzizxanoğlu

Vəzifəsi: baş redaktorun müavini

2. Şirin Cəfərli

Vəzifəsi: texniki direktor

3. Pərvanə Yəhyaqızı

Vəzifəsi: redaktor

“Ədalət” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı

Telefon: 38-51-31, 38-05-60, 39-80-26

Fax: 39-80-26

Elektron poçtu: mail@adalet-az.com

Web site: www.adalet-az.com

Müstəqil qəzətdir

Əsas fəaliyyəti: Gündəlik hüquq qəzetidir. Qurucusu Adil Minbaşiyevdir.

Baş redaktör: Aqil Abbas

Əsas işçilər: 1. Nazim Ağamirov

Vəzifəsi: baş redaktorun

1-ci müavini

2. Əbulfət Mədətoğlu **Vəzifəsi:** redaktor müavini

3. Asif Talıboğlu Vəzifəsi: siyasi işlər üzrə müavin

“Ədəbiyyat” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı

Telefon: 39-52-56, 39-50-67, 39-91-68, 38-03-17

Fax: 38-85-70

Azərbaycan Yaziçilər Birliyinin organıdır

Əsas fəaliyyəti: Qəzətdə ədəbi-bədii, analitik materiallar, mədəniyyət xəbərləri dərc olunur.

Bas redaktor: Ayaz Vəfəli

Əsas işçilər: 1. Tehran Əlişanoğlu **Vəzifəsi:** baş redaktorun müavini

2. Atababa İsmayıloğlu Vəzifəsi: məsul katib

“Faktor” qəzeti

Ünvan: Bakı şəhəri, Ə.Ələkbərov küçəsi 93, 7-ci mərtəbə

Telefon: 34-55-17, (850) 326-08-64

Fax: 34-55-17

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi, həftəlik qəzetdir.

Təsisçi: Firuzə Əlməmmədova

Əsas işçilər: 1. Məmmədbağır Əliyev

Vəzifəsi: baş redaktorun

müavini

2. Pərvanə Qurbanova

Vəzifəsi: müxbir

3. Əziz Mustafayev

Vəzifəsi: müxbir

“Fədai”qəzeti

Ünvan: Bakı şəhəri, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 31

Telefon: 61-75-66, 71-23-47

Fax: 61-75-66, 71-23-47

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Həftəlik ictimai-siyasi qəzetdir

Təsisçi: Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi

Əsas işçilər: 1. Xaqani Rzaquliyev **Vəzifəsi:** baş redaktor

2. Elşad Eyvazlı

Vəzifəsi: baş redaktorun müavini

3. Kirman Abdin

Vəzifəsi: məsul katib

“Fəzilət” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 38-51-91, 39-55-18, 38-97-95

Müstəqil qəzətdir

Əsas fəaliyyəti: Ayda iki dəfə çıxır, ictimai-siyasi və hüquq qəzetidir

Təsisçi və baş redaktor: Davud Dəmirlı

Əsas işçilər: 1. Elnarə Abbasova **Vəzifəsi:** baş redaktorun müavini

2. Hacı Baxşəli

Vəzifəsi: redaktor

3. Hikmət Məlikzadə

Vəzifəsi: məsul katib

“Gələcək gün” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 34-00-88

Elektron poçtu: gelecekgun@box.az

Müstəqil qəzətdir

Əsas fəaliyyəti: İctimai-siyasi qəzetdir.

Təsisçi: Eynulla Urmudov

Əsas işçilər: 1. Vəqif Alioğlu

Vəzifəsi: baş redaktor

2. Etibar Savalan

Vəzifəsi: baş redaktorun müavini

3. İdris Hacızadə

Vəzifəsi: redaktor

“Gömrük xəbərləri” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 2

Telefon: 38-02-86, 97-51-44

Fax: 97-51-44

Elektron poçtu: gomruk.xeberleri@azcustoms.net

Web site: www.az-customs.net/news/az

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin orqanıdır

Əsas fəaliyyəti: Həftəlik ictimai-siyasi qəzetdir. Qəzətdə gömrük orqanlarının gördüyü işlər, islahatlar, gömrük xəbərləri və cəmiyyətdə baş verən dərəcədən ictimai-siyasi informasiyalar dərc edilir.

Baş redaktor: Hüseyn Məmmədov

Əsas işçilər: 1. Pərviz Cəfərov

Vəzifəsi: baş redaktorun müavini

2. Natiq Axundov

Vəzifəsi: məsul katib

3. Nail Abdullayev

Vəzifəsi: şöbə müdürü

”Güzgү“ qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 38-11-40

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi, satirik qəzetdir. Ayda 2 dəfə çıxır.

1990-cu idən nəşr olunur.

Təsisçi və baş redaktor: Səttar Zərdabi

Əsas işçilər: 1. Sahil Zərdabi

Vəzifəsi: redaktor

2. Ağa Eminov

Vəzifəsi: baş redaktorun müavini

3. Əli Qurbanov

Vəzifəsi: şöbə müdürü

”Günün səsi“ qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 39-35-58 ; (850) 320-67-38

Fax: 39-35-58

Elektron poçtu: gununsesigazeti@yahoo.com

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Qəzeti əsası 1994-cü ildə qoyulmuşdur. Cəmiyyətdə baş verən ictimai-siyasi hadisələri işıqlandırır. Həftəlik ictimai-siyasi qəzetdir.

Baş redaktor: Zöhrab Cəfərov

Əsas işçilər: 1. Elim Ağaverdiyev **Vəzifəsi:** baş redaktorun müavini
 2. Vəfa Seyidova **Vəzifəsi:** redaktor
 3. Zaur Zərbəliyev **Vəzifəsi:** məsul katib

”Hüquq“ qəzeti

Ünvan: Bakı şəhəri, Xəqani küçəsi 23

Telefon: 98-81-75, 98-94-79

Fax: 98-08-93

Elektron poçtu: legal@azeri.com

Hüquq Maarifçiliyi Cəmiyyətinin orqanıdır

Əsas fəaliyyəti: Hüquqi maarifləndirməyə xidmət edir.

Baş redaktor: İntiqam Əliyev

Əsas işçilər: 1.Kamal Abbasov **Vəzifəsi:** redaktor
 2. Leyla Mədətova **Vəzifəsi:**müxbir
 3. Elnarə Mehdili **Vəzifəsi:** müxbir

“Həftə içi” qəzeti

Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti, 528-ci məhəllə, mənzil 9

Telefon: 39-00-30, 38-02-98

Fax: 33-52-80

Elektron poçtu: hafta-ici@rambler.ru

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi qəzetdir.

Təsisçi və baş redaktor: Sevinc Seyidova

Əsas işçilər: 1. Cavid Şahverdiyev **Vəzifəsi:** şöbə müdürü

2. Nuranə Əliyeva **Vəzifəsi:** baş redaktorun
köməkçisi

3. Daşdəmir Əjdəroğlu **Vəzifəsi:** şöbə müdürü

“Hürriyyət” qəzeti

Ünvan: Bakı şəhəri, akademik Ə. Əlizadə küçəsi 13

Telefon: 96-07-22, 96-10-72

Fax: 96-10-71

Elektron poçtu: hurriyyet@azdata.net

Web site: www.hurriyyet-az.com

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Gündəlik ictimai-siyasi qəzetdir.

Təsisçi: Vüqar Məmmədov

Əsas işçilər: 1. Aydın Quliyev **Vəzifəsi:** baş redaktor

2. İsmayıł İsmayılov **Vəzifəsi:** baş redaktorun 1-ci
müavini

3. Anar Həsənli **Vəzifəsi:** şöbə müdürü

“Xalq qəzeti”

Ünvan: Bakı şəhəri, Bülbül prospekti 18

Telefon: 93-59-03, 93-69-47, 93-59-64

Fax: 93-02-80

Elektron poçtu: info@xalqqazeti.com

Web site: www.xalqqazeti.com

Azərbaycan Respublikası Prezidentinin

İşlər İdarəsinin orqanı

Əsas fəaliyyəti: Gündəlik ictimai-siyasi qəzetdir. Azərbaycan Respublikası Prezidentinin görüşləri, fərman və sərəncamları qəzətdə öz əksini tapır.

Baş redaktor: Həsən Həsənov

Əsas işçilər: 1. Mahir Nəbili

Vəzifəsi: baş redaktorun müavini

2. İbrahim Ömərov

Vəzifəsi: baş redaktorun müavini

3. İlqar Rüstəmov

Vəzifəsi: məsul katib

“Xalq Cəbhəsi” qəzeti

Ünvan: Bakı şəhəri, 12-ci aşırım küçəsi 70a

Telefon: 62-74-55

Fax: 65-87-62

Elektron poçtu: xalqcebhesi@mail.ru

Web site: www.xalqcebhesi.az

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Gündəlik ictimai-siyasi qəzetdir

Təsisçi: Bəxtiyar Qıbləlioğlu

Əsas işçilər: 1. Vüsalə Mahirqızı

Vəzifəsi: baş redaktor

2. Bəhmən Faziloglu

Vəzifəsi: baş redaktor

3. Nurşən Quliyev

Vəzifəsi: redaktor

”İmpuls“ qəzeti

Ünvan: Bakı şəhəri, 28 May küçəsi, mənzil 13

Telefon: 98-36-36

Fax: 98-36-68

Elektron poçtu: impuls99@box.az

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi, xəbər və analitik qəzetdir

Təsisçi: Xanhüseyn Əliyev

Əsas işçilər: 1. Mətanət Əliyeva

Vəzifəsi: baş redaktor

2. Cəsur Sümərinli

Vəzifəsi: baş redaktorun müavini

3. İdrak Abbasov

Vəzifəsi: şöbə müdürü

4. Zaur Ramal Məmmədli **Vəzifəsi:** kommersiya direktoru

”İdman“ qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 34-57-32, 33-53-10

Elektron poçtu: idman@bakinter.net

**İdman, Gənclər və Turizm Nazirliyinin və Milli Olimpiya
Komitəsinin orqanıdır**

Əsas fəaliyyəti: Həftəlik qəzetdir. 1992-ci ildən çıxır. Qəzətdə idman xəbərləri dərc olunur.

Baş redaktor: Qabil Mehdiyev

Əsas işçilər: 1. Bəxtiyar Məmmədov

Vəzifəsi: şöbə müdürü

2. Əli Fərəcov

Vəzifəsi: müxbir

3. Babək Mahmudov

Vəzifəsi: dizayner

“Internet News” qəzeti

Ünvan: Bakı şəhəri, L.Tolstoy küçəsi 172

Telefon: 97-14-66, 98-18-50

Fax: 97-14-66

Elektron poçtu: editor@internet.news.az

Web site: www.internet.news.az

Müstəqil qəzetdir

Ösas fəaliyyəti: Respublikada informasiya texnologiyaları sahəsində baş verən ən sov yenilikləri ictimaiyyətə çatdırır. Həftəlik qəzetdir. Rus dilində nəşr olunur.

Baş redaktor: Ruslan Novruzov

Ösas işçilər: 1. Samir Quliyev

Vəzifəsi: tərtibatçı

2. Səbinə Niyazova

Vəzifəsi: müxbir

3. Emil Abdullayev

Vəzifəsi: müxbir

“İnsan hüquqları” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 34-00-32

Müstəqil qəzetdir

Ösas fəaliyyəti: Azərbaycanın dövlətçiliyinə xidmət etmək, hüquqi maarifləndirmə, insanların hüquq və azadlıqlarının keşiyində dayanmaq.

Təsisçi və baş redaktor : Camal Abdinov

Ösas işçilər: 1. Nazim Əliyev

Vəzifəsi: redaktor

2. Elçin Əlizadə

Vəzifəsi: şöbə müdürü

3. Musaxan Heydərov

Vəzifəsi: müxbir

“İki sahil” qəzeti

Ünvan: Bakı şəhəri , Ə.Axundov küçəsi 22

Telefon: 90-15-05, 90-49-89, 90-49-79

Fax: 90-15-14

Elektron poçtu: ikisahil@azdata.net

Web site: www.ikisahil.com

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Gündəlik ictimai-siyasi qəzetdir.

Təsisçi: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

Əsas işçilər: 1. Vüqar Rəhimzadə **Vəzifəsi:** baş redaktor

2. İsmayıllı Hacıyev **Vəzifəsi:** baş redaktorun 1-ci

müavini

3. Elton Quliyev **Vəzifəsi:** baş redaktorun müavini

“Kaspi” qəzeti

Ünvan: Bakı şəhəri, Salatın Əsgərova küçəsi 85

Telefon: 98-48-59, 98-03-69

Fax: 98-03-69

Elektron poçtu: kaspi@bakinter.net

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: ictimai-siyasi qəzetdir. Cəmiyyətdə obyektiv informasiya bolluğuunu təmin etməyə xidmət edir.

Baş redaktor: Nüreddin Heydərov

Əsas işçilər: 1. Araz Ağayev **Vəzifəsi:** baş redaktorun müavini

2. İlham Quliyev **Vəzifəsi:** məsul katib

“Komsomolskaya Pravda – Baku” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 38-54-05, 38-45-81, 39-96-38

Elektron poçtu: sm@kp.baku.az

“Komsomolskaya Pravda-Moskva” qəzeti tərəfindən təsis olunmuşdur

Əsas fəaliyyəti: İctimai – siyasi qəzetdir.

Baş redaktor: Esmira Bağırova

Əsas işçilər: 1. Esmira Məmmədova

2. Samirə Kazımova

3. Lyudmila Qarayeva

Vəzifəsi: redaktor

Vəzifəsi: şöbə müdürü

Vəzifəsi: şöbə müdürü

“Kredo” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 38-91-50

Elektron poçtu: kredo@bak.net.az

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi, publisistik qəzetdir. Həftədə bir dəfə çıxır. Əsas məqsədi dövlətçiliyə sədagət, ziyalıların, mədəniyyət xadimlərinin məqalələrini dərc etdirmək, onlara olan diqqət və qayğının artırılmasıdır.

Təsisçi: Fikrət Qulamoğlu

Əsas işçilər: 1. Əlirza Xələfli

2. Elçin Kamal

Vəzifəsi: baş redaktor

Vəzifəsi: baş redaktorun müavini

“Caspian Business News” qəzeti

Ünvan: Bakı şəhəri, İçərişəhər, Müslüm Maqomayev küçəsi 44

Telefon: 97-07-95, 97-07-15

Fax: 97-07-62

Elektron poçtu: cbn@azeronline.com

Web site: www.caspianbusinessnews.com

Müstəqil qəzetdir

Əsa fəaliyyəti: Həftəlik ictimai-siyasi qəzeti. Biznes xəbərləri dərc olunur.

Baş redaktor: Fəqan Əsgərov

Əsas işçilər: 1. Olqa Puxayeva

2. Seymur Əliyev

3. Cəmilə Əzizova

Vəzifəsi: baş redaktorun müavini

Vəzifəsi: müxbir

Vəzifəsi: müxbir

“Qafqazın səsi” qəzeti

Ünvan: Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 30

Telefon: 40-15-10

Müstəqil qəzetdir

Əsa fəaliyyəti: Həftəlik ictimai-siyasi qəzeti.

Təsisçi: Sədaqət İbrahimov

Əsas işçilər: 1. Gülnar İsmayılova

2. Natiq İsmayıloğlu

3. Səidə Qardaşxanlı

Vəzifəsi: baş redaktor

Vəzifəsi: baş redaktorun müavini

Vəzifəsi: baş redaktorun müavini

“Qafqaz press” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 38-51-73, (850) 311-76-34

Fax: 39-74-35

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Qəzet 2002-ci ildən çıxır. Qafqaz regionunda baş verən ictimai-siyasi hadisələr qəzətdə öz əksini tapır. Həftəlik ictimai –siyasi qəzetdir.

Təsisçi və baş redaktor: Azadə Hüseynova

Əsas işçilər: 1. İlhamə Məmmədova **Vəzifəsi:** baş redaktorun 1-ci müavini

2. Taleh Hüseynov

Vəzifəsi: rəssam

3. Kifayət Özdemir

Vəzifəsi: Türkiyə təmsilçisi

“Qanun keşiyində” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 39-01-71

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İnsan hüquqlarının qorunması, qanunçuluğun təbliği, hüquq mühafizə orqanlarının fəaliyyətinin işəqləndirilməsi. Ayda 2 dəfə çıxır. İctimai-siyasi qəzetdir.

Təsisçi və baş redaktor: İbrahim Əlioğlu (Cəfərov)

Əsas işçilər: 1. Rasim Aydinoğlu

Vəzifəsi: baş redaktorun 1-ci müavini

2. Elxan Hüseynov

Vəzifəsi: şöbə müdürü

3. Əsilixanım Mustafayeva

Vəzifəsi: şöbə müdürü

“Qarabağ” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 39-49-81

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Qarabağ problemləri, qacqın və məcburi köçkün, şəhid ailələri haqqında məqalələr dərc olunur. İctimai-siyasi qəzetdir. Qəzet 1990-ci il iyulun 1-dən nəşr olunur.

Təsisçi: Çingiz İsmayılov və qəzetiñ redaksiya heyəti

Əsas işçilər: 1. Çingiz İsmayılov **Vəzifəsi:** baş redaktor
 2. Əli Mahmudov **Vəzifəsi:** baş redaktorun müavini
 3. Sarvan Ağayev **Vəzifəsi:** şöbə müdürü

“Qətiyyət” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 33-08-68

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi, hüquq qəzetidir. 2001-ci ildən etibarən nəşr olunur.

Təsisçi və baş redaktor: Əziz Goyəzən (Yusifov)

Əsas işçilər: 1. Əli Məmmədov **Vəzifəsi:** şöbə müdürü
 2. Misirxan Əliyev **Vəzifəsi:** müxbir
 3. Kəmalə Zülfüqarova **Vəzifəsi:** xüsusi müxbir

“Millət” qəzeti

Ünvan: Bakı şəhəri, Rəsul Rza küçəsi 6

Telefon: 93-23-31

Fax: 98-00-98

Elektron poçtu: nipa@azeri.com

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi qəzetdir.

Təsisçi: Vaqif Məmmədov

Əsas işçilər: 1. Əflatun Quliyev **Vəzifəsi:** baş redaktor
 2. Lalə Qafarlı **Vəzifəsi:** şöbə müdürü
 3. Sadiq Hüseynov **Vəzifəsi:** korrektor
 4. İradə Məmmədova **Vəzifəsi:** müxbir

“Milliyət” qəzeti

Ünvan: Bakı şəhəri, Ağa Neymətulla küçəsi 42a, mənzil 22

Telefon: 67-21-39

Elektron poçtu: milliyet@box.az

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Həftəlik ictimai-siyasi qəzetdir.

Təsisçi: Zəlimxan Məmmədli

Əsas işçilər: 1. Sərkərdə Sərxanoğlu **Vəzifəsi:** baş redaktorun
 müavini
 2. Rafiq Hümbət **Vəzifəsi:** redaktor
 3. Anar Qaraşoğlu **Vəzifəsi:** şöbə müdürü

“Mövqe” qəzeti

Ünvanı: Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 30

Telefon: 40-28-80

Elektron poçtu: mail@movqe.com

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi, həftelik qəzeti. Cəmiyyətdə baş verən ictimai-siyasi hadisələri şərh edir.

Təsisçi: “Azərmətbuatı yarımı” İstehsalat Birliyi

Əsas işçilər: 1. Vüqar Səfərov **Vəzifəsi:** baş redaktor

2. İlham Ələsgərov **Vəzifəsi:** redaktor

3. İlqar Əliyev **Vəzifəsi:** texniki redaktor

“Müxalifət”qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 24

Telefon: 39-40-87

Fax: 39-59-52

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Siyasi qəzeti. 1991-cü il oktyabr ayının 15-dən çıxır.

Təsisçi və ilk baş redaktor: Ağamalı Sadiq Əfəndi

Əsas işçilər: 1. Rövşən Kəbirli

Vəzifəsi: baş redaktor əvəzi

2. Qəmbər Yusif

Vəzifəsi: redaktor

3. Sakit İbrahimli

Vəzifəsi: texniki redaktor

«Mülkiyyət» qəzeti

Ünvan: Bakı şəhəri , Əliyar Əliyev küçəsi 13

Telefon: 67-99-59

Fax: 48-07-61

Elektron poçtu:mulkiyyet@aznetmail.com

Azərbaycan Respublikası İqtisadi İnkışaf Nazirliyinin orqanı

Əsas fəaliyyəti: 1996-ci ildən çıxır, sahibkarlıq haqqında, sahibkar hüquqları, mülkiyyat hüquqları haqqında məqalələr dərc olunur.

Təsisçi :Azərbaycan Respublikası İqtisadi İnkışaf Nazirliyi

Əsas işçilər: 1. Hüseyin İsmayılbəyli

Vəzifəsi: baş redaktor

2. Toğrul Bağırov

Vəzifəsi: redaktor

3. Akif Həsənov

Vəzifəsi: redaksiya

heyətinin üzvü

“Mədəniyyət” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə ,”Azərbaycan” nəşriyyatı

Telefon: 34-54-52, 32-98-38

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin orqanıdır

Əsas fəaliyyəti: Həftəlik qəzetdir. 1991-ci ildən çıxır. Mədəniyyət problemlərini işıqlandırır. Beynəlxalq mədəni əlaqələr və tədbirlər haqqında materiallar dərc olunur.

Baş redaktor: Nemət Veysəlli

Vəzifəsi: baş redaktorun müavini

Əsas işçilər: 1. Firuz Mustafayev

Vəzifəsi: şöbə müdürü

2. Ramilə Yaqubqızı

Vəzifəsi: şöbə müdürü

3. Sevinc Nuruqızı

“Mir jenşini” qəzeti

Ünvan: Bakı şəhəri , Şərifzadə küçəsi 1

Telefon: 97-50-31, 97-51-68

Fax: 97-50-29

Elektron poçtu: mir-jenshini@box.az

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Qadınlar haqqında ictimai-publisistik qəzetdir.

Baş redaktor: Lalə Abbasova

Əsas işçilər: 1. Nəriminə Hüseynova **Vəzifəsi:** baş redaktorun müavini

2. Vüqar İmanov

Vəzifəsi: müxbir

3. Xanım Bilalqızı

Vəzifəsi: müxbir

”Nəbz“ qəzeti

Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 3, mənzil 7

Telefon: 93-72-61, 98-46-39

Fax: 93-72-61

Elektron poçtu: aaqil@rambler.ru

Web site: www.islaminsesi.org.az

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi qəzetdir. Qəzətdə mentalitetimizə uyğun mənəvi-əx aqi dəyərlərə söykənən, İslamın təbliğinə yönəlmış materiallara geniş yer verilir. Qəzet həftədə 2 dəfə çıxır.

Təsisçi: Natiq Kərimov

Əsas işçilər: 1. Qurban Məmmədov

Vəzifəsi: baş redaktor

2. Nəriman Mahmudov

Vəzifəsi: baş redaktorun
müavini

3. Cəvahir Qasımovə

Vəzifəsi: müxbir

“Nedelya” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 32-25-61, 39-96-38, 98-54-05, 39-45-81

Fax: 97-70-16, 39-04-55

Elektron poçtu: qazeta@nedelya.az

“Babək MY” firmasının orqanıdır

Əsas fəaliyyəti: İctimai-siyasi, mədəniyyət xəbərləri dərc olunur.

Direktor: Musa Fərhadov

Əsas işçilər: 1. Cəmilə Əfəndiyeva

Vəzifəsi: redaktor

2. Kamran Məmmədov

Vəzifəsi: məsul katib

3. Esmira Məmmədova

Vəzifəsi: məsul katib

“Ocaq” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 34-47-74

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Mədəniyyət sahəsində baş verən hadisələri işıqlandırmağa çalışır. Əsasən ədəbiyyata yeni gələn ədəbiyyətsevərlərin yazılarını dərc edir.

Təsisçi və baş redaktor: Vəli Xramçaylı

Əsas işçilər: 1. Mehdi Şıxlinski **Vəzifəsi:** baş redaktorun müavini

2. Arif Qafarov

Vəzifəsi: baş redaktorun müavini

3. Şəmsəddin Babayev

Vəzifəsi: baş redaktorun müavini

”Olaylar“ qəzeti

Ünvan: Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi 534

Telefon: 39-19-47

Fax: 39-62-44, 39-19-48

Elektron poçtu: olaylar@aznetmail.com, olaylar@bakililar.az

Web site: www.olaylar.net

”Olaylar“ informasiya agentliyinin orqanıdır

Əsas fəaliyyəti: Müstəqil, gündəlik analitik informasiya qəzetidir.

Baş redaktor: Yunuc Oğuz

Əsas işçilər: 1. Ədalət Əliyev

Vəzifəsi: redaktor

2. Fatimə Abbasquliyeva

Vəzifəsi: direktor

”Parlament“ qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 34-99-89

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi, sosial-iqtisadi qəzetidir. Həftədə 1 dəfə çıxır.

Təsisçi və baş redaktor: Günay Hacıyeva

Əsas işçilər: 1. Dilarə Hacıyeva

Vəzifəsi: redaktor

2. Zakirə Zakirqızı

Vəzifəsi: şöbə müdürü

3. Sona Əhmədqızı

Vəzifəsi: şöbə müdürü

”Palitra“ qəzeti

Ünvan: Bakı şəhəri, Xəqani küçəsi 65

Telefon: 93-48-53

Elektron poçtu: palitra@azeronline.com

Web site: www.palitra-az.net

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi qəzətdir. Cəmiyyətdə baş verən ictimai-siyasi hadisələri şərh edir.

Təsisçi: Əziz Seyidov

Əsas işçilər: 1. Azər Sarıyev

Vəzifəsi: baş redaktor

2. Famil Cəfərli

Vəzifəsi: baş redaktorun müavini

3. Elməddin Əliyev

Vəzifəsi: məsul katib

”Press inform“ qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 34-50-92

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Cəmiyyətdə baş verən ictimai-siyasi hadisələri işıqlandırır. 1993-cü ildən nəşr oyunur.

Təsisçi və baş redaktor: Aygün Mehdiyeva (Şəmkirli)

Əsas işçilər: 1. Şamo Rizvanov

Vəzifəsi: redaktor

2. Güloğlan Mahmudov **Vəzifəsi:** şöbə müdürü

3. Güllü İmanova

Vəzifəsi: müxbir

“Proqnoz” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 39-19-41

Elektron poçtu: qazetproqnoz@rambler.ru

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Cəmiyyətdə baş verən ictimai-siyasi hadisələri işıqlandırır. 2000-ci ildən çıxır. Həftəlik ictimai-siyasi qəzətdir.

Təsisçi və baş redaktor: Süleyman Osmanoğlu

Əsas işçilər: 1. Yusif Seyid

Vəzifəsi: baş redaktorun

1-ci müavini

2. Tapdıq Abbas

Vəzifəsi: redaktor

3. Bəhlul Oruçoğlu

Vəzifəsi: məsul redaktor

“Rabitə dünyası” qəzeti

Ünvan: Bakı şəhəri, Azərbaycan prospekti 33

Telefon: 98-60-72, 93-09-96

Fax: 93-59-99

Elektron poçtu: matbuat@azeri.com

Azərbaycan Respublikası Rabitə Nazirliyinin orqanıdır

Əsas fəaliyyəti: Rabitə və telekommunikasiya sahəsində baş verən yeniliklər, rabitəçilərin həyatı və s. barədə məqalələr dərc olunur.

Baş redaktor: Müşfiq Əmirov

Əsas işçilər: 1. Mədət İsmayılov

Vəzifəsi: redaktor

2. Valeh Məmmədov

Vəzifəsi: müxbir

3. Cəmaləddin Əliyev

Vəzifəsi: müxbir

“Radikal” qəzeti

Ünvan: Bakı şəhəri, Tbilisi prospekti 57

Telefon: 93-29-72, 93-88-27

Fax: 93-29-72

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi hüquq qəzeti. 1994-cü ilin avqust ayından nəşr olunur.

Təsisçi: Möhsüm Əşrəfoğlu

Əsas işçilər: 1. Lalə Rəşidqızı

2. İlham Aydınov

3. Azər Paşayev

Vəzifəsi: baş redaktor

Vəzifəsi: baş redaktorun müavini

Vəzifəsi: şöbə müdürü

“Respublika” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 41-20-23, 38-55-20

Fax: 38-25-70

Elektron poçtu: resp@azdata.net

Web site: respublika.news.az

Əsas fəaliyyəti: Azərbaycan Prezidentinin görüşləri, fərman və sərəncamları dərc olunur. Qəzet 1996-cı ildən çıxır. Gündəlik ictimai-siyasi, sosial –iqtisadi qəzeti.

Təsisçi: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

Baş redaktor: Teymur Əhmədov

Əsas işçilər: 1. Hümbət Musayev

2. Nərgiz Rüstəmli

3. Elman Qədirov

4. Elxan Hüseynbəyli

5. İlham Paşayev

Vəzifəsi: baş redaktorun müavini

Vəzifəsi: baş redaktorun müavini

Vəzifəsi: baş redaktorun müavini

Vəzifəsi: baş redaktorun kom -
mersiya işləri üzrə müavini

Vəzifəsi: məsul katib

“Reyting” qəzeti

Ünvan: Bakı, İçərişəhər, Kiçik Qala küçəsi 12/83

Telefon: 92-37-21

Fax: 92-37-21

Elektron poçtu: news@box.az

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Həftəlik siyasi qəzetdir. 1999-cü ildən çıxır.

Baş redaktor: Afiq Mirzəbəyli

Əsas işçilər: 1. Aqil Ələsgər

Vəzifəsi: müxbir

2. Seymour Baycan

Vəzifəsi: müxbir

3. Bahar Rüstəmli

Vəzifəsi: müxbir

“Savalan” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 38-20-73, 32-37-97, 32-77-10

Azərbaycan Gənclər İttifaqının orqanıdır

Əsas fəaliyyəti: Məktəblilərin təlim-tərbiyəsinə, dünyagörüşünün formallaşmasına xidmət edən, onlarda humanizm, vətənpərvərlik hissələrini aşışlayan məqalələr dərc olunur. Həftəlik məktəbli qəzetidir. 1990-cu ilə qədər “Azərbaycan pioneri” adı ilə çıxmışdır.

Təsisçi: Azərbaycan Gənclər İttifaqı

Əsas işçilər: 1. Eldar Əliyev

Vəzifəsi: baş redaktor

2. Akif Quliyev

Vəzifəsi: baş redaktorun müavini

3. Həmid Nəcəfquliyev **Vəzifəsi:** şöbə müdürü

“Səs” qəzeti

Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 32

Telefon: 98-33-90, 93-11-62

Fax: 93-11-62

Elektron poçtu: sas@azdata.net

Web site: www.ses-az.com

“Əlincə” Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanıdır

Əsas fəaliyyəti: İqtidar yönümlü ictimai-siyasi qəzetdir.

Baş redaktor: Ağabəy Əsgərov

Əsas işçilər: 1. Bəhruz Vaqifoglu **Vəzifəsi:** baş redaktorun müavini
2. Valeh Məhərrəmli **Vəzifəsi:** baş redaktorun müavini
3. Rəfiqə Kamalqızı **Vəzifəsi:** şöbə müdürü

“Super krossvord”qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 22

Telefon: 38-80-33, 40-04-35

Fax: 40-23-35

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Respublika əhalisinin maarifləndirilməsi, insanların intellektual səviyyəsinin inkişafı üçün müxtəlif formalı krossvord, şarada, rebus, kriptoqram və s. tərtibi.

Baş redaktor: Emin Axundov

Əsas işçilər: 1. Aqıl Hüseynov

2. Sveta Alyaçına

3. Vaqif Abdullayev

Vəzifəsi: məsul katib

Vəzifəsi: baş mühasib

Vəzifəsi: texniki redaktor

“Son söz” qəzeti

Ünvan: Bakı şəhəri , Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 38-45-74, 38-21-69

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi hüquq qəzetidir. Həftədə bir dəfə çıxır.

Təsisçi və baş redaktor: Natəvan Mehdiyeva (Arif qızı)

Əsas işçilər: 1. Ağgul Məmmədova **Vəzifəsi:** baş redaktorun
1-ci müavini

2. Tərlan Ağayev **Vəzifəsi:** müxbir

“Svoy dom” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 97-66-21, 38-54-05, 39-04-55

Elektron poçtu: root@supermark.baku.az

“Super Market” qəzetlər qrupunun orqanıdır

Əsas fəaliyyəti: Reklam və elanlar nəşr olunur.

Baş redaktor: Etibar Bağırov

Əsas işçilər: 1. Emil Eyyubov

Vəzifəsi: redaktor

2. Vüqar Nəsirov

Vəzifəsi: dizayner

3. Asya Məmmədova

Vəzifəsi: müxbir

"Şəkər villası" qəzeti

Ünvan: Bakı şəhəri, Azadlıq prospekti 1, "Azərbaycan" oteli, 2-ci korpus, 5-ci mərtəbə

Telefon: 98-99-89, (850)353-91-90

Elektron poçtu: shekervilla@azdata.net

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Məktəblilər üçün həftəlik qəzetdir. "Planet" adlı aylıq əlavəsi də nəşr olunur.

Baş redaktor: Şahin Abbasov

Əsas işçilər: 1. Vidadi Qafarlı

2. Yəhya Mirzəyev

3. Natiq Zeynalov

Vəzifəsi: məsul redaktor

Vəzifəsi: icraçı direktor

Vəzifəsi: koordinator

"Şərq" qəzeti

Ünvan: Bakı şəhəri , Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı

Telefon: 47-32-41, 47-37-80

Fax: 47-32-41

Elektron poçtu: sharq@azeri.con

Web site:www.sherq.com

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Cəmiyyətdə baş verən ictimai-siyasi hadisələri obyektiv işıqlandırır. Cəmiyyətin informasiya tələbatını ödəyən qəzetdir. Qəzet 1996-cı ildən çıxır. Gündəlik , ictimai-siyasi qəzetdir.

Təsisçi: Redaksiyanın jurnalist kollektivi

Əsas işçilər: 1. Akif Vəliyev

Vəzifəsi: baş redaktor

2. Yusif Yusifov

Vəzifəsi: baş redaktorun müavini

3. Yadigar Cəfərli

Vəzifəsi: redaktor

“Tələbə press” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 34-00-92

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Tələbələrin problemləri, təhsil sahəsində olan nailiyətləri, confranslar və tədbirlər haqqında materiallar dərc olunur.

Təsəsci və baş redaktor: Mehparə Əlizadə

Əsas işçilər: 1. Xəyalə Əliyeva **Vəzifəsi:** şöbə müdürü

2. Aynurə Mahmudova **Vəzifəsi:** məsul katib

3. Qamət Hüseynov **Vəzifəsi:** şöbə müdürü

”Təzadalar” qəzeti

Ünvan: Bakı şəhəri , Mətbuat prospekti 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 38-66-71

Fax: 38-66-71

Elektron poçtu: tezadlar@bakililar.az

Web site: www.tezadlargo.to

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: 1993-cü ildən çıxır. İctimai-siyasi, hüquqi, bədii-publisistik qəzetdir.

Təsisçi: Redaksiyanın jurnalist kollektivi

Əsas işçilər: 1. Asif Mərzili **Vəzifəsi:** baş redaktor

2. Elbar Şirinov **Vəzifəsi:** baş redaktorun müavini

3. Vüsalə Akifqızı **Vəzifəsi:** müxbir

“Ulus” qəzeti

Ünvan: Bakı şəhəri, Kiçik Qala küçəsi 128

Telefon: 47-37-08

Fax: 97-87-54

Elektron poçtu: info@ulus.baku.az

Web site: www.ulus-az.com

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi, publisistik qəzətdir. İdman xəbərləri də dərc olunur. 1993-cü ildən etibarən həftədə 2 dəfə çıxır.

Təsisçi: Yaqub Abbasov

Əsas işçilər: 1. Məmməd Nazimoğlu

2. Surxay Qarayev

3. Fikrət Hüseynli

Vəzifəsi: baş redaktor

Vəzifəsi: baş redaktorun müavini

Vəzifəsi: məsul katib

“Ülfət” qəzeti

Ünvan: Bakı şəhəri, Gənclər meydanı 3

Telefon: 92-75-55, 92-42-47

Azərbaycan Həmkarlar İttifaqının orqanıdır

Əsas fəaliyyəti: İctimai qəzətdir. 1991-ci ildən çıxır. Həftəlik qəzətdir

Baş redaktor : Aqil Dadaşov

Əsas işçilər: 1. Bəyalı Rzayev

2. Qardaşəli Teyyubov

3. Salman Atakişiyev

Vəzifəsi: məsul katib

Vəzifəsi: şöbə müdürü

Vəzifəsi: müxbir

“Vəhdət” qəzeti

Ünvan: Bakı şəhəri, Vidadi küçəsi 89

Telefon: 99-13-76

Fax: 94-74-47

Elektron poçtu: vahdat@mail.ru

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi qəzətdir. Həftədə 1 dəfə çıxır.

Təsisçi: Tahir Kərimli

Əsas işçilər: 1. Qəhrəman Nağıyev **Vəzifəsi:** baş redaktor

2. Müslüm Məmmədli **Vəzifəsi:** redaktor

3. İntiqam Həsənli **Vəzifəsi:** səbə müdiri

“Vətən uğrunda” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 32-18-99, 32-42-35

Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlliilləri,

Veteranları və Şəhid Ailələri İctimai Birliyinin orqanıdır

Əsas fəaliyyəti: 1997-ci ilin 12 iyul tarixindən çıxır, həftəlik qəzətdir.

Şənbə günləri çıxır. Əvvəllər “Əlliillər” qəzeti olmuşdur. 2002-ci ildə adı dəyişilərək “Vətən uğrunda” adlandırılmışdır. İctimai qəzətdir.

Baş redaktor: Müstəba İsmayıloğlu (Əliyev)

Əsas işçilər: 1. Tahir Heydərov **Vəzifəsi:** baş redaktorun müavini

2. Adil Əliyev **Vəzifəsi:** məsul redaktor

3. Qələndər Xaçınçaylı **Vəzifəsi:** səbə müdiri

“Vətən səsi” qəzeti

Ünvan: Bakı şəhəri , Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan”nəşriyyatı

Telefon: 39-49-50

Fax: 39-49-50

Azərbaycan Respublikası Dövlət Qaçqınlar Komitəsinin orqanıdır

Əsas fəaliyyəti: 1990-cı ilin aprel ayının 17-dən çıxır. Qaçqınların və məcburi köçkünlərin problemləri, Ermənistan- Azərbaycan münaqişəsi ilə bağlı məqalələr dərc olunur.

Təsisçi: Azərbaycan Respublikası Dövlət Qaçqınlar Komitəsi

Əsas işçilər: 1. Arif Fərəcov **Vəzifəsi:** baş redaktor
 2. Nəsib Qaramanlı **Vəzifəsi:** baş redaktorun müavini
 3. Məhəmməd Sadıqov **Vəzifəsi:** şöbə müdürü

“Vətəndaş həmrəyliyi” qəzeti

Ünvan: Bakı şəhəri, Ə.Əlizadə küçəsi 9

Telefon: 98-85-05

Fax: 98-85-05

Web site: www.vhp-az.com,
www.sabirrustamhanli.com

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi, 24 səhifəli həftəlik qəzetdir

Təsisçi: Sabir Rüstəmxanlı

Əsas işçilər: 1.İbrahim Quliyev **Vəzifəsi:** baş redaktor
 2. Rasim Nəbioğlu **Vəzifəsi:** redaktor müavini
 3. İgid Kərimli **Vəzifəsi:** müxbir
 4. Samirə Əhmədbəyli **Vəzifəsi:** müxbir

”Vişka“ qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 39-96-97, 38-02-97

Fax: 39-96-97

E elektron poçtu: madina@vshka.com

Web site: www.vshka.com

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Müstəqil ictimai-siyasi qəzetdir. Həftədə bir dəfə - cümlə günləri çıxır. Həftə ərzində baş verən ictimai-siyasi hadisələri özündə əks etdirir. 1 mart 1928-ci ildən rus dilində nəşr olunur.

Təsisçi: Azərbaycan Dövlət Neft Şirkəti

Əsas işçilər:

1. Mədinə Həsənova
2. İrina Parfyonova
3. İlqar Məmmədov

Vəzifəsi: baş redaktor
Vəzifəsi: redaktor
Vəzifəsi: redaktor

“168 saat” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 38-53-73

Elektron poçtu: 168saat@azdata.net

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Beynəlxalq mətbuat üçün Azərbaycanda verən iqtisadi-siyasi məqalələr dərc olunur. 1991-ci ilin may ayının 14-də əsası qoyulub Brüssel, Madrid, Sankt-Peterburqda qəzet kimi çıxır.

Təsisçi və baş redaktor: Varis Əliyev

Əsas işçilər:

1. Arif Əliyev
2. Bilman Allahverdiyev
3. Alim Məmmədov

Vəzifəsi: redaktor
Vəzifəsi: kommersiya direktoru
Vəzifəsi: məsul növbətçi

“Yeni Azərbaycan” qəzeti

Ünvan: Bakı şəhəri , Üzeyir Hacıbəyov küçəsi 32

Telefon: 98-19-84, 98-78-03, 98-82-21, 98-81-24

Fax: 98-19-84

Elektron poçtu: yeniazerbaycan@azeurotel.com

Web site: www.yeniazerbaycan.com

Yeni Azərbaycan Partiyasının orqanıdır

Əsas fəaliyyəti: 1993-cü ildən çıxan gündəlik ictimai-siyasi qəzetdir.

Baş redaktor: Alqış Həsənoğlu

Əsas işçilər: 1. Namiq Məmmədov **Vəzifəsi:** baş redaktorun müavini

2. Elçin Kazımov **Vəzifəsi:** baş redaktorun müavini

3. Anar Miriyev **Vəzifəsi:** məsul növbətçi

“Yeni Asiya” qəzeti

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 34-01-79, 31-63-09

Fax: 34-07-91

Elektron poçtu: asiyafacts@hotmail.com

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Beynəlxalq informasiya qazetidir. Həftəlik qəzetdir. 2003-ci ilin may ayından nəşr olunur. Türkдilli və digər dünya dövlətləri ilə informasiya əlaqələri saxlayır.

Təsisçi: “Asiya-Fakt” informasiya agentliyi

Əsas işçilər: 1. Növzalı Əliyev **Vəzifəsi:** baş redaktor
2. Elsevər Cəbiyev **Vəzifəsi:** baş redaktorun müavini
3. Mehman Rəsulov **Vəzifəsi:** redaktor

“Yeni həyat” qəzeti

Ünvan: Bakı şəhəri, Şərifzadə küçəsi 172

Telefon: 32-34-63, 34-53-71

Əsas fəaliyyəti: Həftəlik, ictimai-siyasi, sosial, iqtisadi informativ qəzetdir

Təsisçi : Əmək və Əhalinin Sozial Müdafiə Nazirliyinin Baş Məşğulluq İdarəsi

Əsas işçilər: 1. Qiyas Axundov

Vəzifəsi: baş redaktor

2. Asif Əbdüləzimov

Vəzifəsi: məsul katib

3. Pərviz Cəfərov

Vəzifəsi: müxbir

“Yeni müsavat” qəzeti

Ünvan: Bakı şəhəri, Rəşid Behbudov küçəsi 3

Telefon: 98-00-61, 98-20-88

Fax: 98-00-61, 98-20-88

Elektron poçtu: @yenimusavat.com

Web site: www.yenimusavat.com

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Gündəlik ictimai-siyasi qəzetdir.

Təsisçi: İsa Qəmbər

Əsas işçilər: 1. Rauf Arifoğlu

Vəzifəsi: baş redaktor

2. Qabil Abbasoglu

Vəzifəsi: baş redaktorun müavini

3. Süheyylə Yaşarqızı

Vəzifəsi: müxbir

“Yeni era” qəzeti

Ünvan: Bakı şəhəri, Nərimanov prospekti 197/199

Telefon: 38-50-81

Fax: 33-10-18

Elektron poçtu: yeniera@azeronline.com

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi proseslərin işıqlandırılması, cəmiyyətdə siyasi və hüquqi maarifçiliyin yayılması istiqamətində qanunvericilik aktlarının dərc edilməsi.

Baş redaktor: Pərviz Əzəmoğlu

Əsas işçilər: 1. Ramil İbrahimov **Vəzifəsi:** baş redaktorun müavini

2. Səbuhi Mehrəliyev **Vəzifəsi:** redaktor

3. İlqar Kəmaləddinoğlu **Vəzifəsi:** redaktor müavini

“Yeni zaman” (rus dilində “Novoye vremya”) qəzeti

Ünvan: Bakı şəhəri , M.A.Əliyev küçəsi 235

Telefon: 94-02-70

Fax: 94-02-70

Elektron poçtu: shakir@yandex.ru

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: Gündəlik ictimai – siyasi qəzetdir. Qəzetdə analitik məqalələr dərc olunur. Beynəlxalq aləmdə baş verən hadisələri işıqlandırır.

Təsisçi: Musa Ağayev

Əsas işçilər: 1. Şakir Həbiboglu

Vəzifəsi: baş redaktor

2. Məmməd Süleymanov

Vəzifəsi: redaktor

3. Nəsimi Paşayev

Vəzifəsi: redaktor

“Zaman Azərbaycan” qəzeti

Ünvan: Bakı şəhəri, Atatürk prospekti 28

Telefon: 98-17-24, 44-40-98

Fax: 44-40-98

Elektron poçtu: info@zaman.com.az

Web site: www.zaman.com.az

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi qəzetdir

Baş redaktor: Enes Cansever

Əsas işçilər: 1. Ürfan Məmmədli

Vəzifəsi: redaktor

2. Səməd Məlikzadə

Vəzifəsi: məsul katib

3. Aydın Ucal

Vəzifəsi: redaktor müavini

“Zerkalo” qəzeti

Ünvan: Bakı şəhəri , Şərifzadə küçəsi 1

Telefon: 97-50-31, 97-51-68

Fax: 97-71-23

Elektron poçtu: gazeta@zerkalo.az

Web site: www.zerkalo.az

Müstəqil qəzetdir

Əsas fəaliyyəti: İctimai-siyasi, mədəni və sosial problemlərin
araşdırılması və işıqlandırılması.

Baş redaktor: Elçin Şixlinski

Əsas işçilər: 1. Ceyhun Nəsibov

Vəzifəsi: baş redaktorun müavini

2. Azər Rəşidoğlu

Vəzifəsi: şöbə müdürü

3. Mətin Yaşaroğlu

Vəzifəsi: şöbə müdürü

Jurnallar

“Azərbaycan” jurnalı

Ünvan: Bakı şəhəri, Xəqani küçəsi 25

Telefon: 98-78-10, 98-03-92

Azərbaycan Yazıçılar Birliyinin orqanıdır

Əsas fəaliyyəti: Aylıq ədəb-bədii jurnaldır. 1923-cü ildən nəşr olunur.

Təsisçi: Azərbaycan Yazıçılar Birliyi

Əsas işçilər: 1. İntiqam Qasımzadə **Vəzifəsi:** baş redaktor

2. Vaqif Yusifli **Vəzifəsi:** baş redaktorun

1-ci müavini

3. Tofiq Məmmədov **Vəzifəsi:** məsul katib

“Azərbaycan qadını” jurnalı

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 39-91-39, 39-02-90

Fax: 98-51-22

Elektron poçtu: azqadini@editor.baku.az

Azərbaycan Respublikası Qadın Problemləri Üzrə Dövlət Komitəsi və “Sevil” Azərbaycan Qadınlar Məclisinin orqanıdır

Əsas fəaliyyəti: Qadınların problemləri, qadın məsləhətləri, moda, poeziya, humor, mətbəx, idman haqqında məqalələr dərc olunur. Aylıq jurnaldır. Həmçinin, ayda bir dəfə uşaqlar üçün “Balbala” adlı əlavəsi də nəşr olunur.

Baş redaktor: Fatma Abdullazadə

Əsas işçilər: 1. Hafiz Hüseynzadə **Vəzifəsi:** baş redaktorun müavini

2. Durna Əliyeva **Vəzifəsi:** redaksiya müdürü

“Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalı

Ünvan: Bakı şəhəri, S.Rüstəm küçəsi 25

Telefon: 40-45-93, 41-27-00, 95-25-87

Fax: 40-27-40

Elektron poçtu: bakslavuniver@hotmail.com

Web site: www.addk.org

Bakı Slavyan Universitetinin orqanıdır

Əsas fəaliyyəti: Elmi-nəzəri və elmi-metodik jurnaldır. 1947-ci ildən çıxır.

Təsisçi: Bakı Slavyan Universiteti

Əsas işçilər: 1. Aslan Məmmədli **Vəzifəsi:** baş redaktor
 2. Oqtay Səmədov **Vəzifəsi:** məsul redaktor
 3. Telman Vəlixanlı **Vəzifəsi:** baş redaktorun müavini

“Azərbaycan təbiəti” jurnalı

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 32-30-55

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin orqanıdır

Əsas fəaliyyəti: Azərbaycan təbiəti ilə bağlı materiallar, ekologiya, mineral ehtiyatlar haqqında məlumatlar bütün məqalələri özündə əks etdirir. 1975-ci ildən nəşr olunur. İlk baş redaktoru - yaradıcısı akademik Həsən Əliyevdir.

Baş redaktor: Məmməd Araz

Əsas işçilər: 1. Elmira Əliqizi

2. Həmid Qasımov

3. Azər Hüseynov

Vəzifəsi: baş redaktorun 1-ci müavini

Vəzifəsi: məsul katib

Vəzifəsi: texniki redaktor

“Azerbaijan International” jurnalı

Ünvan: Bakı şəhəri, Əlizadə küçəsi 7

Telefon: 98-93-53

Fax: 98-31-81

Elektron poçtu: ai@artnet.net

Web site: www.azev.com, www.hagibeyov.com

Müstəqil jurnaldır

Əsas fəaliyyəti: 1993-cü ildən etibarən ildə 4 dəfə çıxır. Hər nömrədə Azərbaycanla bağlı olan bütün məqalələr dərc olunur.

Təsəsçi və baş redaktor: Beti Bleyr

Əsas işçilər: 1. Arzu Ağayev

Vəzifəsi: Bakı ofisinin meneceri

2. Piruz Xanlou

Vəzifəsi: Bakı ofisinin müdürü

“Azərbaycan neft təsərrüfatı” jurnalı

Ünvan: Bakı şəhəri, Ağa Neymətulla küçəsi 7

Telefon: 66-39-31

Fax: 66-39-31

Azərbaycan Dövlət Neft Şirkətinin orqanıdır

Əsa; fəaliyyəti: Azərbaycan neft sənayesi, neft ehtiyatları ilə bağlı məqalələr dərc olunur. Jurnalda məqalələr azərbaycan, rus və ingilis dillərində dərc olunur. 1920-ci ildən çıxır və dünyanın bir çox ölkəsində yayılmışdır.

Təsisçi: Azərbaycan Dövlət Neft Şirkəti

Əsas işçilər: 1. Azad Mirzəcanzadə

Vəzifəsi: baş redaktor

2. Eldar Xəlilov

Vəzifəsi: baş redaktorun

müavini

“Abituriyent” jurnalı

Ünvan: Bakı şəhəri , akademik Həsən Əliyev küçəsi 17

Telefon: 40-30-09

Fax: 41-52-20

Elektron poçtu: abit@tqdk.gov.az

Web site:www.tqdk.gov.az

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının orqanıdır

Əsas fəaliyyəti: Jurnal Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının rəsmi materialları əsasında hazırlanır.

Təsisçi: Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası

Əsas işçilər: 1. A. Bağırov **Vəzifəsi:** baş redaktor
 2. R. Novruzov **Vəzifəsi:** baş redaktorun müavini
 3. H. Kərimov **Vəzifəsi:** məsul katib

“Aysel” jurnalı

Ünvan: Bakı şəhəri, 1128-ci keşid, 504-cü məhəllə

Telefon: 39-74-82

Fax: 98-94-98

Elektron poçtu:aysel@ans.az

Web site:www.ans-dx.com

ANS şirkətlər qrupunun orqanıdır

Əsas fəaliyyəti: Qadınlar üçün jurnaldır. Qadın problemləri, moda, mətbəx və s. mövzularda məqalələr dərc olunur.

Təsisçi: ANS şirkətlər qrupu

Əsas işçilər: 1. Gülgün Qurbanova **Vəzifəsi:** baş redaktor
 2. Sveta Həbibova **Vəzifəsi:** redaktor
 3. Ağa Əliyev **Vəzifəsi:** texniki redaktor

“Bayati” jurnalı

Ünvan: Bakı şəhəri , Zığ yolu 209

Telefon: 47-14-04

Elektron poçtu: isgenderzadeh@hotmail.com

Şahmar Əkbərzadə adına Beynəlxalq

Mədəni Əlaqələr Vəqfinin orqanıdır

Əsas fəaliyyəti: Sənət toplusudur.

Təsisçi: Elçin İsgəndərzadə və Şahmar Əkbərzadə adına Beynəlxalq

Mədəni Əlaqələr Vəqfi

Əsas işçilər: 1. Qulu Ağsəs

Vəzifəsi: baş redaktor

2. Əkbər Əkbərzadə

Vəzifəsi: baş redaktorun müavini

3. Cavanşir Yusifli

Vəzifəsi: redaktor

“Borçalı” jurnalı

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 38-51-73

Fax: 39-74-35

Müstəqil jurnaldır

Əsas fəaliyyəti: Azərbaycan və Gürcüstan respublikaları arasında mədəni əlaqələrin işıqlandırılması, Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə, Borçalının sosial həyatına, etnik qrupların hüquqlarının müdafiəsinə həsr edilən məqalələr dərc olunur.

Təsisçi: Kazım Kazimov

Əsas işçilər: 1. Azadə-Taleh

Abbasqızı Hüseynova

Vəzifəsi: baş redaktor

2. Knyaz Aslan

Vəzifəsi: məsul katib

3. İlhamə Məhəmmədqızı

Vəzifəsi: rəssam

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Bülleteni

Ünvan: Bakı şəhəri , Əhməd Cavad küçəsi 12

Telefon: 92-62-33, 92-58-89

Fax: 92-93-33

Elektron poçtu: addk@addk.org

Web site: www.addk.org

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin orqanıdır

Əsas fəaliyyəti: Bülletendə İslam dini, milli-mənəvi dəyərlər, dinlərarası dialoqlar haqqında məqalələr dərc olunur.

Təsisçi: Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi

Əsas işçilər: 1. Rafiq Əliyev **Vəzifəsi:** baş redaktor

2. Musa Mərcanlı **Vəzifəsi:** baş redaktorun müavini

3. Səməd Bayramzadə **Vəzifəsi:** redaktor

“EL” jurnalı

Ünvan: Bakı şəhəri, 1128-ci keçid, 504-cü məhəllə

Telefon: 39-74-82

Fax: 98 94 98

Elektron poçtu: el@ans.az

Web site: www.el.az

ANS şirkətlər qrupunun orqanıdır

Əsas fəaliyyəti: Ciddi auditoriya üçün dərgidir. Mədəniyyət, incəsənət və tarix sahəsində məqalələr dərc olunur.

Təsisçi: ANS şirkətlər qrupu

Əsas işçilər: 1. Günel Rzayeva (Anarqızı)

2. Gülnaz Qəmbərli

3. Fuad Həsənov

Vəzifəsi: baş redaktor

Vəzifəsi: redaktor

Vəzifəsi: texniki redaktor

“Elm və həyat” jurnalı

Ünvan: Bakı şəhəri, Adil Babayev küçəsi 5

Telefon: 92-74-23, 92-76-64

Fax: 92-44-60

Azərbaycan Milli Elmlər Akademiyasının orqanıdır

Əsas fəaliyyəti: Jurnalda elmi –populyar məqalələr dərc olunur. 1961-ci ildən çıxır.

Təsisçi: Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti

Əsas işçilər: 1. Binnət Süleymanov **Vəzifəsi:** baş redaktor

2. Ülkər Hüseynova

Vəzifəsi: baş redaktorun müavini

3. Maral Poladova

Vəzifəsi: məsul katib

“Fizika-Riyaziyyat-Elm” jurnalı

Ünvan: Bakı şəhəri, Şahbazi küçəsi 101

Telefon: 97-74-31, 97-74-32

Fax: 93-50-87, 38-25-70

Elektron poçtu: tahsil@azdata.net

Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin orqanıdır

Əsas fəaliyyəti: Jurnalda fizika, riyaziyyat və yer elmləri haqqında elmi məqalələr və informasiyalar dərc olunur.

Baş redaktor: Rafiq Əliyev

Əsas işçilər: 1. Rafael Bayramov

Vəzifəsi: redaktor

2. Zəki Vəliyev

Vəzifəsi: məsul katib

3. Akif Əlizadə

Vəzifəsi: redaksiya heyətinin

üzvü

“Günəş” jurnalı

Ünvan: Bakı şəhəri , Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 38-11-36

Azərbaycan Gənclər İttifaqının orqanıdır

Əsas fəaliyyəti: Məktəblilər üçün jurnaldır. 1927-ci ildən çıxır.

Təsəsçi: Azərbaycan Gənclər İttifaqı

Əsas işçilər: 1. Vasif Quliyev **Vəzifəsi:** baş redaktor

2. Büyükağa Yəhyayev **Vəzifəsi:** məsul katib

3. Sevil Məmmədova **Vəzifəsi:** müxbir

“Göyərçin” jurnalı

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 39-08-59

Azərbaycan Gənclər İttifaqının orqanıdır

Əsas fəaliyyəti: Kiçik yaşılı məktəblilər üçün ədəbi-bədii jurnal. 1958-ci ildən çıxır. Rəngli jurnaldır. Jurnalda professional şairlərin şerləri, hekayələri, nağılları, uşaqların rəsmələri də verilir.

Baş redaktor: Rafiq Yusifoğlu

Əsas işçilər: 1. Tahirə İsgəndərova

Vəzifəsi: məsul katib

2. Arif Hüseynov

Vəzifəsi: bədii redaktor

3. İlgar Mehdiyev

Vəzifəsi: texniki redaktor

“Hüquqi dövlət və qanun” jurnalı

Ünvan: Bakı şəhəri , 3-cü mikrorayon, A.Məhərrəmov küçəsi 4

Tələfon: 31-62-54

Fax: 31-62-54

Elektron poçtu:jurlit@azdata.net

Müstəqil jurnaldır

Əsas fəaliyyəti: Aylıq elmi-kütləvi, hüquqi maarifləndirmə jurnalıdır.

Təsisçi: Hüquq Ədəbiyyatı Nəşriyyatı

Əsas işçilər: 1. Səttar Əliyev

Vəzifəsi: baş redaktor

2. Rafiq Əhmədov

Vəzifəsi: bədii redaktor

3. Ruslan Köçərli

Vəzifəsi: bədii redaktor

“İqtisad elmləri : nəzəriyyə və praktika” jurnalı

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6

Tələfon: 92-77-31

Azərbaycan Dövlət İqtisad Universitetinin orqanıdır

Əsas fəaliyyəti: İqtisadiyyatla bağlı məqalələr dərc olunur.

Təsisçi: Azərbaycan Dövlət İqtisad Universiteti

Əsas işçilər: 1. Akif Şəkərəliyev

Vəzifəsi: baş redaktor

2. Əvəz Bayramov

Vəzifəsi: redaktor

3. Asiman Quliyev

Vəzifəsi: məsul katib

“İqtisadiyyat və həyat” jurnalı

Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 40

Telefon: 93-14-07

Fax: 98-25-32

Azərbaycan Respublikası Nazirlər Kabinetinin orqanıdır

Əsas fəaliyyəti: İqtisadi və sosial, həyatın müxtəlif sahələri ilə bağlı məqalələr dərc olunur. Jurnal 1961-ci ildən çıxır. 1990-cı ildən “İqtisadiyyat və həyat” adı ilə nəşr olunur.

Təsisçi: Azərbaycan Respublikası Nazirlər Kabineti

Əsas işçilər: 1. İmran Mehdiyev **Vəzifəsi:** baş redaktor

2. Bəhlül Eminli **Vəzifəsi:** baş redaktorun müavini

3. Qurban Süleymanov **Vəzifəsi:** elmi redaktor

“Kainat” jurnalı

Ünvan: Bakı şəhəri , M. Arif küçəsi 5

Telefon: 38-23-70

Fax: 38-51-22

Elektron poçtu: farhada@azdata.net

Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasının orqanıdır

Əsas fəaliyyəti: Elmi-kütləvi, publisistik jurnaldır. Jurnalda beynəlxalq həyatda baş verən hadisələr də öz əksini tapır.

Baş redaktor: Fəqan Əliyev

Əsas işçilər: 1. Fəzilet Murtuzəliyeva

Vəzifəsi: redaktor

2. Ataş Cəbrayıllı

Vəzifəsi: məsul katib

“Kardiologiya” jurnalı

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyəti

Telefon: 38-51-73, 30-10-11

Fax: 39-74-35

Müstəqil jurnaldır

Əsas fəaliyyəti: Elmi-tibbi, publisistik jurnaldır. Azərbaycanda tibbin kardiologiya sahəsinin müasir səhiyyəmizdə inkişafı, yeni elmi nailiyyyətlərin işqəndərilməsi ilə əlaqədar elmi-publisistik məqalələr dərc edən topludur.

Təsisçi və baş redaktor: Azadə-Taleh Abbasqızı Hüseynova

Əsas işçilər: 1. Fərqliqə Qasımovə **Vəzifəsi:** redaktor

2. Rəna Məmmədova **Vəzifəsi:** məsul katib

3. Taleh Hüseynov **Vəzifəsi:** rəssam

“Kimya-Biologiya-Tibb” jurnalı

Ünvan: Bakı şəhəri, Şahbazi küçəsi 101

Telefon: 97-74-31, 94-74-32

Fax: 97-74-32

Elektron poçtu: tahsil@azdata.net

Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin orqanıdır

Əsas fəaliyyəti: Jurnalda kimya, biologiya və tibb elmləri haqqında elmi məqalələr və informasiyalar dərc olunur.

Baş redaktor: Rafiq Əliyev

Əsas işçilər: 1. Fikrət Babayev

Vəzifəsi: redaktor

2. Şükufə Eyyazova

Vəzifəsi: məsul katib

3. Oqtay Əkbərov

Vəzifəsi: redaksiya heyətinin
üzvü

“Kirpi” jurnalı

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 38-54-01, 32-18-18, 32-02-26

Müstəqil jurnaldır

Əsas fəaliyyəti: Cəmiyyətdəki neqativ hallara qarşı mübarizə aparır.
Satira-yumor jurnalıdır. 1952-ci ildən nəşr olunur.

Təsisçi və baş redaktor: Polad Qasımov

Əsas işçilər: 1. Sərhəd Məmmədov

2. Aydın Kərimov

3. Vaqif Cəfərli

Vəzifəsi: müxbir

Vəzifəsi: müxbir

Vəzifəsi: müxbir

“Cunsulting and Business” jurnalı

Ünvan: Bakı şəhəri , Böyük Qala küçəsi 13/15

Telefon: 92-08-20, 97-08-20, 47-08-20

Fax: 97-37-70

Elektron poçtu: cb@minimax.az

Web site: www. minimax.az

Müstəqil jurnaldır

Əsas fəaliyyəti: İşgüzar biznes jurnalıdır. Biznes fəaliyyəti ilə əlaqədar informasiya və konsalting xarakterli materialları oxuculara təqdim edir.

Təsisçi: “Minimax Holding” şirkəti

Əsas işçilər: 1. İlqar Baharov

Vəzifəsi: baş direktor

2. Oqtay Abdullayev

Vəzifəsi: şef redaktor

“Qanun” jurnalı

Ünvan: Bakı şəhəri, Ağa Neymətulla küçəsi 44 a

Telefon: 67-88-87, 67-79-56

Fax: 67-88-87

Elektron poçtu: msa@azdata.net

Müstəqil jurnaldır

Təsisçi və baş redaktor: Şahbaz Xudooğlu

Əsas işçilər: 1. Mirağa Cəfərquliyev **Vəzifəsi:** baş redaktorun müavni

2. Mayıl bayramov

Vəzifəsi: şöbə müdürü

“Qobustan” jurnalı

Ünvan: Bakı şəhəri, Xəqani küçəsi 25

Telefon: 93-68-01

Azərbaycan Yaziçılar Birliyinin orqanıdır

Əsas fəaliyyəti: Sənət toplusudur. 1969-cu ildən çıxır.

Təsisçi: Azərbaycan Yaziçılar Birliyi

Əsas işçilər: 1. Fikrət Qoca

Vəzifəsi: baş redaktor

2. Maarif Soltan

Vəzifəsi: baş redaktorun müavini

3. Tofiq Abdin

Vəzifəsi: məsul katib

“Qeyri-Hökumət Təşkilatları” jurnalı

Ünvan: Bakı şəhəri, Mehdi Hüseyn küçəsi 79/35

Telefon: 92-03-56

Fax: 92-03-56

Elektron poçtu: merkez@inam.baku.az

Web site: www.inamcfp.org

Müstəqil jurnaldır

Əsas fəaliyyəti: Qeyri-Hökumət Təşkilatları haqqında məqalələr, QHT xəbərləri, layihələr haqqında məqalələr dərc olunur.

Təsisçi: “İnam” Plüralizm Mərkəzi

Əsas işçilər: 1. Vahid Qazi **Vəzifəsi:** redaktor

2. Səbinə Bayramova **Vəzifəsi:** məsul redaktor

3. İlahə Rafaelqızı **Vəzifəsi:** operator

“QHT xəbərləri xülasəsi” jurnalı

Ünvan: Bakı şəhəri, 28 May küçəsi, döngə 4

Telefon: 98-70-22

Fax: 98-70-22

Elektron poçtu: avaz@azeurotel.com

Web site: <http://shr.8k.com>

Humanitar Tədqiqatlar Cəmiyyətinin orqanıdır

Əsas fəaliyyəti: QHT xəbərləri, Azərbaycanda və beynəlxalq aləmdə 3-cü sektor haqqında, insan hüquqları haqqında məlumatlar dərc olunur.

Təsisçi: Humanitar Tədqiqatlar Cəmiyyəti

Əsas işçilər: 1. Əvəz Həsənov **Vəzifəsi:** redaktor

2. Vüqar Mevlən **Vəzifəsi:** müxbir

3. Azad Məmmədov **Vəzifəsi:** müxbir

“Qütb” jurnalı

Ünvan: Bakı şəhəri, Viddadi küçəsi 185

Telefon: 93-73-77, 94-25-67

Fax: 93-73-77

Elektron poçtu: mail@qutb.org

Web site: www.qutb.org

Müstəqil jurnaldır

Əsas fəaliyyəti: İslam dininin elmi cəhətdən öyrənilməsi, dini dəyərlərimiz haqqında geniş məlumat verilir, xalqın bu sahədə maarifləndirilməsi istiqarətində məqalələr dərc olunur.

Təsisçi: Dini Araşdırılmalar Mərkəzi

Əsas işçilər:	1. Elçin Əsgərov	Vəzifəsi: baş redaktor
	2. Natiq Kərimov	Vəzifəsi: baş redaktorun müavini
	3. Nuriaddin Mehdiyev	Vəzifəsi: baş redaktorun müavini

“Maliyyə və uçot” jurnalı

Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 83

Telefon: 93-81-69

Azərbaycan Republikası Maliyyə Nazirliyinin orqanıdır

Əsas fəaliyyəti: Elmi-praktik jurnaldır. 1993-cü ildən çıxır.

Təsisçi: Azərbaycan Republikası Maliyyə Nazirliyi

Əsas işçilər:	1. Qəzənfər Abbasov	Vəzifəsi: baş redaktor
	2. Sübhan Seyfullayev	Vəzifəsi: baş redaktorun müavini
	3. Səfər Süleymanov	Vəzifəsi: şöbə müdürü

“Mütərcim” jurnalı

Ünvan: Bakı şəhəri, Rəsul Rza küçəsi 125

Telefon: 99-21-44

Fax: 99-21-44

Bakı Slavyan Universitetinin orqanıdır

Əsas fəaliyyəti: Ədəbi, elmi, tərcümə jurnalıdır. 1996-cı ildən çıxır.

Təsisçi: Bakı Slavyan Universitetinin “Mütərcim” Tərcümə Mərkəzi

Əsas işçilər: 1. Telman Vəlixanlı

2. Səfər Kəlbixanlı

3. Əliş Mirzallı

Vəzifəsi: baş redaktor

Vəzifəsi: redaktor

Vəzifəsi: məsul katib

“Olimpiya” jurnalı

Ünvan: Bakı şəhəri, Olimpiya küçəsi 5

Telefon: 90-13-23, 40-28-41

Fax: 90-28-41

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin orqanıdır

Əsas fəaliyyəti: İdmançılarımızın uğurlarını və ölkəmizdə olimpiya hərəkatının inkişafını özndə ək etdirir.

Təsisçi: Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi

Əsas işçilər: 1. Çingiz Hüseynzadə

2. Cəmaləddin Rəhmanov

3. Lalə Mədətova

Vəzifəsi: baş redaktor

Vəzifəsi: məsu katib

Vəzifəsi: redaktor

“Sağlamlıq” jurnalı

Ünvan: Bakı şəhəri, M. Mirqasimov küçəsi 1

Telefon: 95-30-86

Azərbaycan Tibb Universitetinin və Sağlamlıq Assosiasiyanının

Əsas fəaliyyəti: Elmi-praktik jurnaldır. 1995-ci ildən etibarən azərbaycan, rus və ingilis dillərində çıxır.

Təsisçi: Azərbaycan Tibb Universiteti

Əsas işçilər: 1. Qalib Qarayev

Vəzifəsi: baş redaktor

2. Nərgiz Dadaşova

Vəzifəsi: məsul katib

3. Böyükhan Səlimov

Vəzifəsi: texniki redaktor

“Sara Xatun” jurnalı

Ünvan: Bakı şəhəri, Həsən Bəy Zərdabi küçəsi 49

Telefon: 47-21-46

Fax: 47-21-46

Elektron poçtu: sara-xatun@rambler.ru

Müstəqil jurnaldır

Əsas fəaliyyəti: İctimai-ədəbi jurnalıdır. Qadınlar üçün müxtəlif məqalələr dərc olunur.

Təsisçi: Kənül Vəlibəyli

Vəzifəsi: baş redaktor

Əsas işçilər: 1. Rəna Qulamova

Vəzifəsi: redaktor

2. Xəyalə Hümbətova

Vəzifəsi: redaktor

3. İlhamə Xanəliyeva

“Sosial bilgilər” jurnalı

Ünvan: Bakı şəhəri, Şahbazi küçəsi 101

Telefon: 97-74-31, 97-74-32

Fax: 93-50-87, 38-25-70

Elektron poçtu: tahsil@azdata.net

Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin orqanıdır

Əsas fəaliyyəti: Jurnalda sosial bilgilər, sorğular, elmi məqalələr dərc olunur.

Baş redaktor: Rafiq Əliyev

Əsas işçilər: 1. Rövşən Quliyev

2. Etibar Nəcəfov

3. Rəhilə Quliyeva

Vəzifəsi: redaktor

Vəzifəsi: redaktor müavini

Vəzifəsi: məsul katib

“Stil” jurnalı

Ünvan: Bakı şəhəri, Böyük Qala küçəsi 13/15

Telefon: 92-08-20, 97-08-20, 47-08-20

Fax: 97-37-70

Elektron poçtu: style@minimax.az

Web site: www.minimax.az

Müstəqil jurnaldır

Əsas fəaliyyəti: Mədəniyyət, cəmiyyət, moda, idman, təhsil məsələlərinə dair populyar əyləncə jurnalıdır.

Təsisçi: “Minimax Holding” şirkəti

Əsas işçilər: 1. Cəmilə Ocaqova

2. Yuliya Pənahova

Vəzifəsi: baş redaktor

Vəzifəsi: prodüser

“Texnika” jurnalı

Ünvan: Bakı şəhəri , Şahbazi küçəsi 101

Telefon: 97-74-31, 97-74-32

Fax: 97-74-32

Elektron poçtu: tahsil@azdata.net

Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin orqanıdır

Əsas fəaliyyəti: Jurnalda elmi məqalələr və informasiyalar dərc olunur.

Baş redaktor: Rafiq Əliyev

Əsas işçilər: 1. Ramiz Qurbanov

Vəzifəsi: redaktor

2. Valeh Baxşəliyev

Vəzifəsi: məsul katib

3. Səyavuş Bağırov

Vəzifəsi: redaksiya heyətinin

üzvü

“Təhsilimiz” jurnalı

Ünvan: Bakı şəhəri , Mirzə Fətəli döngəsi 18

Telefon: 99-71-25, 97-04-96

Fax: 99-71-25

Elektron poçtu: office.educenter@yahoo.com

Web site: <http://gtm.iatp.az>

Gənclər üçün Təhsil Mərkəzinin orqanıdır

Əsas fəaliyyəti: Təhsil ocaqlarından, mərkəzi və regional QHT Resurs və Təlim Mərkəzlərindən, QHT Forumundan və s. məqalələr dərc olunur.

Təsisçi: Gənclər üçün Təhsil Mərkəzi

Əsas işçilər: 1. Vüsal Quliyev

Vəzifəsi: baş redaktor

2. Tərlan Əliyev

Vəzifəsi: redaktor

3. Ləman İsmayılova

Vəzifəsi: tərcüməçi

“Təhsil-Mədəniyyət-İncəsənət” jurnalı

Ünvan: Bakı şəhəri , Şahbazi küçəsi 101

Telefon: 97-74-31, 94-74-32

Fax: 97-74-32

Elektron poçtu: tahsil@azdata.net

Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin orqanıdır

Əsas fəaliyyəti: Jurnalda təhsil, mədəniyyət və incəsənət sahəsində elmi məqalələr dərc olunur.

Baş redaktor: Rafiq Əliyev

Əsas işçilər: 1. Akif Abbasov

2. Ənvər Abbasov

3. Qalib Paşayev

Vəzifəsi: redaktor

Vəzifəsi: redaktor müavini

Vəzifəsi: məsul katib

“Turizm yenilikləri” jurnalı

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı

Telefon: 33-53-10, 34-57-32

Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin orqanıdır

Əsas fəaliyyəti: Azərbaycanda turizm və turizm fəaliyyəti, turizm sahəsində yeniliklər haqqında məqalələr dərc olunur. “İdman” qəzetiinin xüsusi buraxılışıdır.

Təsisçi: Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi

Əsas işçilər: 1. Qabil Mehdiyev **Vəzifəsi:** buraxılış direktoru

2. Bəxtiyar Məmmədov **Vəzifəsi:** şöbə müdürü

3. Əli Fərəcov **Vəzifəsi:** müxbir

“Ulduz” jurnalı

Ünvan: Bakı şəhəri, Xəqani küçəsi 25

Telefon: 93-68-01

Azərbaycan Yaziçılar Birliyinin orqanıdır

Əsas fəaliyyəti: 1967-ci ildən çıxır. Ədəbiyyat və sənət jurnalıdır.

Jurnalda yazıçıların məqalələri və şerlər dərc olunur.

Təsisçi: Azərbaycan Yaziçılar Birliyi və “Ulduz” jurnalının redaksiyası

Əsas işçilər: 1. Ələkbər Salahzadə **Vəzifəsi:** baş redaktor

2. Oqtay Əhmədov **Vəzifəsi:** məsul katib

3. Ədalət Həsənli **Vəzifəsi:** bədii redaktor

“3-cü sektor” jurnalı

Ünvan: Bakı şəhəri, Mehdi Hüseyn küçəsi 79/35

Telefon: 92-03-56

Fax: 92-03-56

Müstəqil jurnaldır

Əsas fəaliyyəti: Demokratiya problemləri, vətəndaş cəmiyyəti, vətəndaş təşəbbüsü, QHT xəbərləri haqqında nəzəri, ictimai, informativ jurnalıdır.

Təsisçi və baş redaktor: Vahid Qazi

Əsas işçilər: 1. Tehran İmranoğlu **Vəzifəsi:** məsul redaktor

2. Fuad Əliyev **Vəzifəsi:** dizayner

“Ümid çırığı” jurnalı

Ünvan: Bakı şəhəri, Rəşid Behbudov küçəsi 2, “Azərbaycan” mehmanxanası, 2-ci korpus, 6-cı mərtəbə

Telefon: 93-03-67

Elektron poçtu: xedice demiryol@box.az

Dəmiryolçu Şəhidləri və Qaçqınları İctimai Birliyinin orqanıdır

Əsas fəaliyyəti: Milli-mənəvi dəyərlərimizin xalqa çatdırılması.

Təsisçi: Xədicə Babayeva

Əsas işçilər: 1. Kəmalə Ağayeva **Vəzifəsi:** baş redaktor
2. Kamil Məhərrəməoğlu **Vəzifəsi:** baş redaktorun müavini
3. İlyas Naxçıvanlı **Vəzifəsi:** redaktor

“Vaş dom” jurnalı

Ünvan: Bakı şəhəri, Seyx Şamil küçəsi 3

Telefon: 92-33-11, 92-34-21

Fax: 92-33-11

Elektron poçtu: vashdom-az@yahoo.com ,
vashdom az@azeurotel.com

Müstəqil jurnalıdır

Əsas fəaliyyəti: Jurnalda arxitektura, tikinti, dizayn və interyer haqqında məqalələr azərbaycan, rus və ingilis dillərində dərc olunur.

Təsisçi: Faiq Hacı İsmayılov

Əsas işçilər: 1. Leyli Hüseynova **Vəzifəsi:** baş redaktor
2. Samirə Quliyeva **Vəzifəsi:** məsul redaktor
3. Ülviiyə Hüseynova **Vəzifəsi:** müxbir

İnformasiya agentlikləri

“Azər TAc” informasiya agentliyi

Ünvan: Bakı şəhəri, Bülbül prospekti 18

Telefon: 98-60-07, 98-60-37, 98-60 65

Fax: 93-62-65

Elektron poçtu: azertac@azdata.net

Web site: www.azertac.com

Rəsmi dövlət informasiya agentliyidir

Əsas fəaliyyəti: Azərbaycan Respublikası Prezidentinin görüşləri və rəsmi dövlət tədbirləri barədə informasiya vermək.

Təsisçi: Azərbaycan Respublikası Prezidentinin Aparatı

Əsas işçilər: 1. Aslan Aslanov

Vəzifəsi: baş direktor

2. Etibar Tağıyev

Vəzifəsi: baş direktorun
köməkçisi

3. Nərgiz Sadıxlı

Vəzifəsi: müdir

“Assotiated Press” informasiya agentliyinin Azərbaycan nümayəndəliyi

Ünvan: Bakı şəhəri, 1-ci Qəsr döngəsi 28

Telefon: 47-42-88

Fax: 47-42-88

Elektron poçtu: asultan@azintex.com

Əsas fəaliyyəti: Qarşılıqlı informasiya mübadiləsi.

Təsisçi: ABŞ-in “Assotiated Press” informasiya agentliyi

Azərbaycan nümayəndəsi : Aida Sultanova

“Azadinform” informasiya agentliyi

Ünvan: Bakı şəhəri, Salatın Əsgərova küçəsi 85

Tələfon: 98-47-60, 98-48-59

Fax: 98-47-60

Müstəqil agentlikdir

Əsas fəaliyyəti: Cəmiyyətdə informasiya bolluğu yaratmaq.

Təsisçi: “İntellekt” firması

Əsas işçilər: 1. Asəf Hacıyev

Vəzifəsi: baş redaktor

2. Vüqar Mustafayev

Vəzifəsi: şöbə müdürü

3. Ramil Qasımov

Vəzifəsi: müxbir

“AssA - İrada” xəbər agentliyi

Ünvan: Bakı şəhəri, Salatın Əsgərova küçəsi 85

Tələfon: 95-85-37, 94-93-73, 98-92-40

Fax: 95-85-37, 98-92-40

Elektron poçtu: azernews@azeurotel.com

Web site: www.azernews.net

Müstəqil agentlikdir

Əsas fəaliyyəti: Cəmiyyətdə informasiya bolluğu yaratmaq.

Baş redaktor: Fazıl Abbasov

Vəzifəsi: icraçı direktor

Əsas işçilər: 1. Aslan Abbasov

Vəzifəsi: redaktor

2. Səlim Balayev

Vəzifəsi: müxbir

3. Səba Ağayeva

“Azerpress” informasiya agentliyi

Ünvan: Bakı şəhəri , İçərişəhər, 1-ci Qəsr döngəsi 28

Telefon: 47-42-88, 47-54-53

Fax: 47-42-88

Elektron poçtu: azerpress@online.az

Web site: www.azerpress.atoo.az

Müstəqil agentlikdir

Əsas fəaliyyəti: Cəmiyyəti obyektiv informasiya ilə təmin etmək.

Baş direktor: Elçin Abdullayev

Əsas işçilər: 1. Yelena Həsənova **Vəzifəsi:** reklam üzrə menecer

 2. Roman Molçanov **Vəzifəsi:** şöbə müdürü

 3. Aida Sultanova **Vəzifəsi:** şöbə müdürü

“Anadolu Ajansı” informasiya agentliyi

Ünvan: Bakı şəhəri, Rəşid Behbudov küçəsi 26/35

Telefon: 93-33-18

Fax: 93-79-95

Elektron poçtu: aksu@azerin.com

Web site: www.anadoluaajansi.com.tr

Türkiyə Respublikasının Azərbaycandakı agentliyidir

Əsas fəaliyyəti: Xəbərlər yaymaq, televiziya verlişləri hazırlamaq, xəbər verlişləri üçün Azərbaycandan Türkiyəyə informasiya göndərmək.

Baş direktor: Hilmi Bengi

Əsas işçilər: 1. Mehmet Aksu **Vəzifəsi:** Qafqaz nümayəndəsi

 2. Müterrem Ərkul **Vəzifəsi:** müxbir

“Bilik Dünyası” informasiya agentliyi

Ünvan: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 241, mənzil 22

Telefon: 93-55-61, 98-18-41

Fax: 93-55-61, 98-18-41

Elektron poçtu: bd@azdata.net

Müstəqil agentlikdir

Əsas fəaliyyəti: Cəmiyyətdə informasiya bolluğu yaratmaq.

Baş redaktor: Gennadi Dreçyakov

Əsas işçilər: 1. Lalə Həsənova

Vəzifəsi: katibə- referent

2. Ramil Hüseynov

Vəzifəsi: müxbir

“France Press” informasiya agentliyinin Azərbaycan nümayəndəliyi

Ünvan: Bakı şəhəri, Zərgərpalan küçəsi 128

Telefon: 47-07-18

Fax: 47-07-18

Elektron poçtu: afp@press.baku.az

Müstəqil agentlikdir

Əsas fəaliyyəti: Beynəlxalq informasiya yayımı ilə məşgul olur.

Təsisçi: “France Press” informasiya agentliyi

Əsas işçilər: 1. Kristian Lov

Vəzifəsi: müxbir

2. Səbinə Əliyeva

Vəzifəsi: müxbir

“İnterfax-Azərbaycan” informasiya agentliyi

Ünvan: Bakı şəhəri, Puşkin küçəsi 5, ev. 35

Telefon: 97-35-07, 98-12-35

Fax: 97-42-94

Elektron poçtu: office@interfax.baku.az

Müstəqil agentlikdir

Əsas fəaliyyəti: Cəmiyyətdə informasiya bolluğu yaratmaq.

Baş direktor: Gennedi Qulia

Əsas işçilər: 1. Fuad Hüseynəliyev **Vəzifəsi:** müxbir

2. Səbinə İskəndərli **Vəzifəsi:** müxbir

3. Anar Əzizov **Vəzifəsi:** müxbir

“İTAR TASS” informasiya agentliyinin Azərbaycan nümayəndəliyi

Ünvan: Bakı şəhəri, Bülbül prospekti 18

Telefon: 93-75-82

Fax: 93-75-82

Elektron poçtu: victor@itar.baku.az

**Rusyanın “İTAR TASS” informasiya agentliyinin
Azərbaycandakı orqanıdır**

Əsas fəaliyyəti: Qarşılıqlı informasiya mübadiləsi

Təsisçi: Rusyanın “İTAR TASS” informasiya agentliyi

Əsas işçilər: 1. Viktor Şulman **Vəzifəsi:** Azərbaycan nümayəndəsi

2. Sevinc Abdullayeva **Vəzifəsi:** Azərbaycan nümayəndəsi

“Islamın səsi” informasiya agentliyi

Ünvan: Bakı şəhəri , akademik Ə. Əlizadə küçəsi 9

Telefon: 93-72-61, 93-54-65

Fax: 93-72-61

Müstəqil agentlikdir

Əsas fəaliyyəti: İnfomasiya yayımı ilə məşguldur.

Təsisçi: Hacıağa Nuriyev

Əsas işçilər: 1. Qurban Cəbrayıl

Vəzifəsi: baş redaktor

2. Nəriman Mahmudov

Vəzifəsi: müxbir

3. Aqil Axundlu

Vəzifəsi: müxbir

“Media Press” informasiya agentliyi

Ünvan: Bakı şəhəri, Ələsgər Ələkbərov küçəsi 83/23

Telefon: 97-61-57

Fax: 97-61-57

Müstəqil agentlikdir

Əsas fəaliyyəti: Cəmiyyəti düzgün və qərəzsiz infomasiya ilə təmin etmək.

Təsisçi: “Media Holding” şirkəti

Əsas işçilər: 1. Əli Əliyev

Vəzifəsi: direktor

2. Bəhrəm Rüstəmbəyov

Vəzifəsi: müxbir

“MPA” informasiya agentliyi

Ünvan: Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi 191, mənzil 28

Telefon: 97-42-45, 94-05-51

Fax: 97-33-59

Elektron poçtu: agency@mpa.baku.az

Müstəqil agentlikdir

Əsas fəaliyyəti: Cəmiyyətdə informasiya bolluğu yaratmaq.

Təsisçi: Şöhbət Məmmədov

Əsas işçilər: 1. Pənah Rüstəmzadə **Vəzifəsi:** baş redaktor

2. Mürtaza Bünyadlı **Vəzifəsi:** şöbə müdürü

3. Ceyhun Bayramov **Vəzifəsi:** şöbə müdürü

“Olaylar” informasiya agentliyi

Ünvan: Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi 534

Telefon: 39-83-25, 39-62-44

Fax: 39-19-48

Elektron poçtu: olaylar@bakililar.az

Web site: www.olaylar.net

Müstəqil agentlikdir

Əsas fəaliyyəti: Cəmiyyətdə informasiya bolluğu yaratmaq.

Təsisçi: Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət

Əsas işçilər: 1. Yunus Oğuz **Vəzifəsi:** baş direktor

2. Fatma Abbasquliyeva **Vəzifəsi:** direktor

3. Ədalət Əliyev **Vəzifəsi:** redaktor

“Şərqi” analitik informasiya agentliyi

Ünvan: Bakı şəhəri, İçərişəhər, Mirzə Şəfi küçəsi 6

Telefon: 92-69-80, 92-46-23

Fax: 92-46-23

Elektron poçtu: sharg@azeri.com

Müstəqil agentlikdir

Əsas fəaliyyəti: Beynəlxalq aləmdə və respublikamızda baş verən hadisələr barədə məlumatlar verir.

Direktor: Cahangir Hüseynov

Əsas işçilər: 1. Leonora Abbasquliyeva

2. Fuad Hüseynzadə

3. İlahə Xəlilova

Vəzifəsi: redaktor

Vəzifəsi: şöbə rəisi

Vəzifəsi: şöbə rəisi

“Turan” informasiya agentliyi

Ünvan: Bakı şəhəri, Xəqani küçəsi 33

Telefon: 98-42-26, 98-38-17, 98-40-27

Fax: 98-38-17

Elektron poçtu: root@turan.baku.az

Web site: www.turaninfo.com

Müstəqil agentlikdir

Əsas fəaliyyəti: Cəmiyyətdə baş verən hadisələr barədə müxtəlif yönür-lü informasiyaları toplamaq və yaymaq.

Təsisçi və baş redaktor: Mehman Əliyev

Əsas işçilər: 1. Şahin Hacıyev

Vəzifəsi: redaktor müavini

2. Rasim Hüseynov

Vəzifəsi: şöbə müdürü

“Trend” analitik informasiya agentliyi

Ünvan: Bakı şəhəri , Fizuli küçəsi 69, 5-ci mərtəbə

Telefon: 97-31-72, 97-30-89, 93-58-27, 97-30-92

Fax: 97-31-72

Elektron poçtu:infotrend@azdata.net

Web site:www.trend-az.com

Müstəqil agentlikdir

Əsas fəaliyyəti: Cəmiyyəti obyektiv informasiya ilə təmin etmək.

Baş direktor: İnqilab Əhmədov

Əsas işçilər: 1. Elçin Hüseynov **Vəzifəsi:** şöbə müdürü

 2. Paşa Kəsəmənski **Vəzifəsi:** şöbə müdürü

 3. İbrahim İbrahimov **Vəzifəsi:** şöbə rəhbəri

“Tibbi İformasiya Mərkəzi” informasiya agentliyi

Ünvan: Bakı şəhəri , Mərdanov qardaşları küçəsi 101

Telefon: 98-75-36

Fax: 95-38-70

Elektron poçtu: atu tim@aznet.org

Web site:www.mic.aznet.org

Azərbaycan Tibb Universitetinin orqanıdır

Əsas fəaliyyəti: Həkimlər və tələbələr üçün INTERNET şəbəkəsində tibbi axtarışlar və xüsusi kurslar təşkil olunur.

Təsisçilər: Azərbaycan Tibb Universiteti və Soros Fondu

Əsas işçilər: 1. Əhliman Əmiraslanov **Vəzifəsi:** baş direktor
 2. Nigar Tağıyeva **Vəzifəsi:** direktor

Televiziya və radio şirkətləri

Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti

Ünvan: Bakı şəhəri, Mehdi Hüseyn küçəsi 1

Telefon: 92-38-07

Fax: 97-20-20

Web site: www.aztv.az

Rəsmi dövlət teleradio şirkətidir

Əsas fəaliyyəti: 1956-cı ildə yaradılmışdır. "Az TV-1" və "Az TV-2" telekanalları vasitəsilə ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-əxlaqi, hərbi vətənpərvərlik, idman xəbərləri və s. verilişlər yayımlanır. Əhatə dairəsi: Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Dağıstan Respublikası (Rusiya Federasiyası).

Sədr: Nizami Xudiyev

Əsas işçilər: 1. Arif Alişanov

Vəzifəsi: sədr müavini

2. Mövlud Süleymanlı

Vəzifəsi: sədr müavini

Azərbaycan Dövlət Milli radiosu

Ünvan: Bakı şəhəri, Mehdi Hüseyn küçəsi 1

Telefon: 92-87-27, 39-71-85

Fax: 97-20-20

Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin radiosudur

Əsas fəaliyyəti: 1926-cı ildə yaradılmışdır. İctimai-siyasi, sosial-iqtisadi, mənəvi-əxlaqi, hərbi vətənpərvərlik, idman xəbərləri və s. verilişlər səsləndirir.

Səsr: Nizami Xudiyev

Əsas işçilər: 1. Mövlud Suleymanlı **Vəzifəsi:** sədr müavini

2. Zöhrab Zeynallı

Vəzifəsi: baş program direktoru

“Azərbaycan Nyu Servis” (ANS TV)

Ünvan: Bakı şəhəri, Zoologiya İnstitutu, 1128-ci keçid, 504-cü məhəllə

Telefon: 97-72-67

Fax: 98-94-98

Elektron poçtu: ans@ans-dx.com

Web site: www.ans-dx.com

Müstəqil teleradio şirkətidir

Əsas fəaliyyəti: 1992-ci ildə ildə yaradılmışdır. İctimai-siyasi, sosial-iqtisadi, mənəvi-əxlaqi, hərbi vətənpərvərlik, idman xəbərləri və s. Verilişlər yayımlanır.

Prezident: Vahid Mustafayev

Əsas işçilər: 1. Mir Şahin Ağayev **Vəzifəsi:** baş redaktor
 2. Qənirə Paşayeva **Vəzifəsi:** baş redaktorun müavini

“Araz” radiosu

Ünvan: Bakı şəhəri, Mehdi Hüseyn küçəsi 1

Telefon: 92-87-27, 39-71-85

Fax: 97-20-20

Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin radiosudur

Əsas fəaliyyəti: 1954-cü ildə yaradılmışdır. İctimai-siyasi, sosial-iqtisadi, mənəvi-əxlaqi, idman xəbərləri və s. verilişlər yayımlanır.

Sədr: Nizami Xudiyev

Əsas işçilər: 1. Mövlud Süleymanlı **Vəzifəsi:** sədr müavini
 2. Zöhrab Zeynallı **Vəzifəsi:** baş program direktoru

“Azad Azərbaycan” teleradio şirkəti

Ünvan: Bakı şəhəri, Abbasqulu Abbaszadə küçəsi 8

Telefon: 97-01-06, 97-46-21, 97-45-88

Fax: 97-01-06

Elektron poçtu: radio@106fm.az

Müstəqil teleradio şirkətidir

Əsas fəaliyyəti: 2001-ci ildə yaradılmışdır. Musiqili-əyləncəli və informasiya (xəbərlər) məlumatları yayılır. Abşeron yarımadasına rus və azərbaycan dillərində verilişlər yayımlanır.

Prezident: Tağı İbrahimov

Əsas işçilər: 1. Həsən Abdullayev **Vəzifəsi:** vitse-prezident

2. İnqilab Məmmədov **Vəzifəsi:** departament müdürü

3. Yusif Ağayev **Vəzifəsi:** departament müdürü

“Azadlıq” radiosu

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi 27, mənzil. 7

Telefon: 98-20-66, 92-37-23

Fax: 98-20-66

Web site: www.azadses.org

Müstəqil radiodur

Əsas fəaliyyəti: 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərir. İctimai-siyasi, sosial-iqtisadi, mənəvi-əxlaqi, idman xəbərləri və s. verilişlər səsləndirir.

Təsisçi: “Azad Avropa” və “Azadlıq” radiostansiyası

Əsas işçilər: 1. Mirzə Xəzər **Vəzifəsi:** Azərbaycan redaksiyasının rəhbəri

2. Babək Bəkir **Vəzifəsi:** müxbir

3. Zərxanum Əhmədli **Vəzifəsi:** müxbir

“ANS ÇM” 102 FM radiosu

Ünvan: Bakı şəhəri, Zoologiya İnstitutu, 1128-ci keçid, 504-cü məhəllə

Telefon: 93-22-58

Fax: 98-94-98

Elektron poçtu: ans@ans-dx.com

Web site: www.ans-dx.com

Müstəqil radiodur

Əsas fəaliyyəti: Sosial-siyasi, müsiqili-əyləncəli verilişlər səsləndirir.

Prezident: Vahid Mustafayev

Əsas işçilər: 1. Ziya Məcidli

Vəzifəsi: baş direktor

2. Sevda Həsənova

Vəzifəsi: baş redaktor

3. Rahib Azəri

Vəzifəsi: aparıcı

Azərbaycan STV Limited şirkəti

Ünvan: Bakı şəhəri, Atatürk prospekti 28

Telefon: 47-47-27, 47-47-00

Fax: 47-47-40

Elektron poçtu: azerbaijan@stv.com.tr

STV-nin Azərbaycan üzrə nümayəndəliyidir

Əsas fəaliyyəti: Televiziya yayımı fəaliyyəti ilə məşğuldur.

Baş direktor: Hüseyin Dinlemez

Əsas işçilər: 1. Mehmet Okşas

Vəzifəsi: texniki direktor

2. Remzi Bayram

Vəzifəsi: yayım müdürü

3. İbrahim Seyhan

Vəzifəsi: aparıcı

“Antenn” teleradio şirkəti (101 FM)

Ünvan: Bakı şəhəri, Şərifzadə küçəsi 1

Telefon: 31-17-10, 31-40-71, 97-01-44

Fax: 31-40-71

Web site: www.antenn.az

Müstəqil teleradio şirkətidir

Əsas fəaliyyəti: Televiziya və radio verilişlərinin hazırlanması və yayımı, reklam fəaliyyəti. Əhatə dairəsi: Bakı, Sumqayıt və Abşeron yarımadası.

Prezident: Rüstəm Əliyev

Vitse-prezident: Rövşən Cavadov

“Aygün TV”

Ünvan: Azərbaycan Respublikası, Zaqatala şəhəri

Telefon: 8-174-5-50-58

Müstəqil televiziya şirkətidir

Əsas fəaliyyəti: 1994-cü ilin oktyabr ayından fəaliyyət göstərir. Hər gün saat 19.00 dan 22.00-dək Zaqatala, Şəki və Balakənə televiziya verilişlərini yayımlayır. Əsas verilişləri: “Xəbərlər”, “Günümüzün problemləri”, “Dəyirmi masa”.

Təsisçi və baş direktor: Nəzerxan Nuriyev

“Bürc FM” radiosu

Ünvan: Bakı şəhəri, Atatürk prospekti 28

Telefon: 47-47-27, 47-47-00, 47-47-57

Fax: 47-47-40

Elektron poçtu: info@burc.fm

Web site: www.burj.fm

Müstəqil radiodur

Əsas fəaliyyəti: Radio verilişlərinin yayımı ilə məşğul olur.

Təsisçi: Azərbaycan STV-Limited şirkəti

Əsas işçilər: 1. Hüseyn Dinlemez

Vəzifəsi: baş direktor

2. Xəlilibrahim Seyhan

Vəzifəsi: radio müdürü

3. Elxan Məmmədov

Vəzifəsi: prodüser

“Din TRT”

Ünvan: Azərbaycan Respublikası, Balakən şəhəri

Telefon: 8-119-2-21-25

Müstəqil televiziya şirkətidir

Əsas fəaliyyəti: 1998-ci ildən fəaliyyət göstərir. Balakən və Zaqatalaya yayılmışdır. Əsas verilişlər: “Xəbərlər”, “Bizimkilər” və uşaq proqramları.

Təsisçi və baş direktor: Mustafa Dibirov

“Dünya TV”

Ünvan: Sumqayıt şəhəri, 10-cu mikrorayon, "Qarabağ" kinoteatrının binası

Telefon: 8-164-6-35-25

Müstəqil televiziya və radio verişləri şirkətidir

Əsas fəaliyəti: Hər gün saat 19.00-dan 24.00-dək televiziya verilişləri yayımlayır. Bazar günləri isə saat 08.00-dan 24.00-dək.

Prezident: Ramiz Hüseynov

Əsas işçilər: 1. Surxay Atakişiyev **Vəzifəsi:** baş direktor

2. Təranə İmranqızı Vəzifəsi: departament direktoru

“Europe +” 107 FM radiosu

Ünvan: Bakı şəhəri, Həsən Bəy Zərdabi küçəsi 88a, 9-cu mərtəbə

Telefon: 97-77-77

Fax:97-63-18

Elektron poçtu: radio@azdata.net

Web site: www.europaplus.az

Müstəqil radiodur

Əsas fəaliyyəti: Musiqili-əyləncəli radio verilişləri səsləndirir.

Təsisçi: "Europa +" Baku qapalı tipli səhmdar cəmiyyəti

Əsas işçilər:	1. Mübariz Abdullayev	Vəzifəsi: baş redaktor
	2. Leyla Atayeva	Vəzifəsi: baş redaktorun könükçüsü
	3. Nəsib Əhmədov	Vəzifəsi: müxbir

“Xəyal TV”

Ünvan: Azərbaycan Respublikası, Quba şəhəri

Müstəqil televiziya şirkətidir

Əsas fəaliyyəti: 27 avqust 1998-ci ildən fəaliyyət göstərir. Əsas veriliş: “Ağ axşamınız”

Təsisçi və baş direktor : Azad Zülfüqarov

Baş redaktor: Tahir Həsənov

“215 KL” televiziya şirkəti

Ünvan: Bakı şəhəri, Puşkin küçəsi 12/14

Telefon: 98-42-95, 98-42-15

Fax: 98-42-15

Elektron poçtu: tv215kl@hotmail.com

Müstəqil televiziya şirkətidir

Əsas fəaliyyəti: 1992-ci ildə yaradılmışdır. Kommersiya və maarfiləndirmə yönümlü verilişlər hazırlayır.

İdarə Heyətinin sədri: Böyükəga Məmmədov

Əsas işçilər: 1. Rauf Əhmədov

2. Azad Axundov

3. Nazim Hüseynov

Vəzifəsi: rejissor

Vəzifəsi: inzibatçı

Vəzifəsi: maliyyə müdürü

“Qutb TV”

Ünvan: Azərbaycan Respublikası, Quba şəhəri, Ə. Nərimanov küçəsi,
Mədəniyyət evi

Telefon: 8-169-5-32-33

Müstəqil televiziya şirkətidir

Əsas fəaliyyəti: 5 fevral 1995-ci ildən fəaliyyət göstərir. Əsas verilişlər: “Xəbərlər”, ictimai-siyasi və şou proqramlar.

Təsisçi: Mahir Orucov və redaksiya kollektivi

“Lider TV” teleradio şirkəti

Ünvan: Bakı şəhəri, Ələsgər Ələkbərov küçəsi 83/23

Telefon: 97-88-99

Fax: 97-88-98

Elektron poçtu: lider@lidertv.fm

Web site: www.lidertv.com

Müstəqil teleradio şirkətidir

Əsas fəaliyyəti: İctimai-siyasi, sosial-iqtisadi, mənəvi-əxlaqi, hərbi-vətənpərvərlik, idman xəbərləri və s. verilişlər yayımlanır.

Təsisçi: “Media Holding” şirkəti

Əsas işçilər: 1. Vüqar Qaradağlı

Vəzifəsi: baş direktor

2. Xalidə Bağırlı

Vəzifəsi: baş direktorun müavini

“Lider” 107 FM

Ünvan: Bakı şəhəri, Ələsgər Ələkbərov küçəsi 83/23

Telefon: 30-30-15, 30-30-17, 97-88-99

Fax: 97-88-98

Elektron poçtu: lider@lidertv.fm, lider@lider.fm

Web site: www.lidertv.com

Müstəqil radiodur

Əsas fəaliyyəti: Musiqili və əyləncəli radio kanalıdır.

Təsisçi: “Media Holding” şirkəti

Əsas işçilər: 1. Arzu Cəfərova

Vəzifəsi: baş redaktor

2. Emin Quliyev

Vəzifəsi: baş redaktorun müavini

3. Riad Ağayev

Vəzifəsi: redaktor

“Mir” dövlətlərarası teleradio şirkətinin Azərbaycan nümayəndəliyi

Ünvan: Bakı şəhəri , İzmir küçəsi 1

Telefon: 93-57-14, 93-57-11, 95-68-35, 95-84-16

Fax: 93-57-14

Elektron poçtu: inbox@intmir.ru

Web site: www.intmir.ru

Moskvanın “Mir” Teleradio Şirkətinin orqanıdır

Əsas fəaliyyəti: Teleradio verilişlərinin hazırlanması, MDB məkanında fəalyyət.

Direktor: İlqar Paşazadə

Vəzifəsi: baş prodüser

Əsas işçilər: 1. Temerlan Xəlilov

Vəzifəsi: baş redaktor

2. Boris Lyaşko

Vəzifəsi: baş rejissor

3. Rauf Mustafayev

“Space” teleradio şirkəti

Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti 8

Telefon: 92-76-96, 92-76-40, 92-67-13

Fax: 92-62-82, 33-00-03

Web site: www.space-az.com

Müstəqil teleradio şirkətidir

Əsas fəaliyyəti: İctimai-siyasi, sosial-iqtisadi, mənəvi-əxlaqi, hərbi vətənpərvərlik, idman xəbərləri və s. verilişlər yayımlanır.

Prezident: Etibar Babayev

Əsas işçilər: 1. Fuad Babayev

2. Fazil Əlişov

Vəzifəsi: departament müdürü

Vəzifəsi: departament müdürü

“104 FM” radiosu

Ünvan: Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 33

Telefon: 94-84-50

Fax: 94-84-50

Elektron poçtu:

Web site: www.space-az.com

“Space” müstəqil teleradio şirkətinin radiosudur

Əsas fəaliyyəti: Musiqili -əyləncəli verilişlər və informasiya xəbərləri səsləndirir.

Təsisçi: “Space” teleradio şirkəti

Əsas işçilər: 1. Əhməd Əsgər

2. İləhə Şıxlinskaya

3. Fuad Həsənov

Vəzifəsi: baş redaktor

Vəzifəsi: baş prodüser

Vəzifəsi: program direktoru

“106 FM” radiosu

Ünvan: Bakı şəhəri, Abbasqulu Abbaszadə küçəsi 8

Telefon: 97-45-77

Fax:97-01-06

Elektron poçtu: radio@106fm.az

Müstəqil radiodur

Əsas fəaliyyəti: Musiqili-əyləncəli radio verilişləri səsləndirir.

Prezident: Tağı İbrahimov

Əsas işçilər: 1. Həsən Abdullayev **Vəzifəsi:** vitse-prezident

2. Yusif Ağayev

Vəzifəsi: program direktoru

**Media ilə bağlı
Qeyri-Hökumət Təşkilatları**

Azərbaycan KİV İşçilərinin Həmkarlar İttifaqı

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə "Azərbaycan" nəşriyyatı

Telefon: 39-50-24

Fax: 39-50-24

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına daxildir

Əsas fəaliyyəti: Bütün KİV işçilərini könüllülük əsasında birləşdirən peşə yönümlü təşkilatdır.

Sədr: Oqtay Salamzadə

Əsas işçilər: 1.Teymur Əhmədov

Vəzifəsi: Rəyasət Heyətinin üzvü

2. Həqiqət Kazımova

Vəzifəsi: Rəyasət Heyətinin üzvü

3. Davud Dəmirlı

Vəzifəsi: Rəyasət Heyətinin üzvü

Azərbaycan Yaziçılar Birliyi

Ünvan: Bakı şəhəri , Xəqani küçəsi 25

Telefon: 93-84-91, 98-95-53

Fax: 93-33-50

İctimai birlikdir

Əsas fəaliyyəti: Yaziçıların hüquqlarını qorumaq, ədəbiyyatın təbliği ilə məşğul olmaq.

Sədr: Anar

Əsas işçilər: 1.Fikrət Qoca

Vəzifəsi: katib

2. Çingiz Abdullayev

Vəzifəsi: katib

3. Arif Əmrəhoğlu

Vəzifəsi: katib

Azərbaycan Qadın Jurnalistləri Assosiasiyası

Ünvan: Bakı şəhəri, Puşkin küçəsi 5, ev.35

Telefon: 98-12-35, 97-35-07

Fax: 98-12-35

Elektron poçtu: iskenderli@azeurotel.com

Qeyri-Hökumət Təşkilatıdır

Əsas fəaliyyəti: Milli mətbuatda qadın jurnalistlərin mövqelərini möhkəmləndirmək, onların professional səviyyəsini artırmaq.

Prezident: Səbinə İskəndərli

Əsas işçilər: 1. Mədinə Həsənova **Vəzifəsi:** şöbə müdürü

2. Aytən Əliyeva **Vəzifəsi:** əməkdaş

“Azad söz” Jurnalistlər Birliyi

Ünvan: Bakı şəhəri , Xəqani küçəsi 33

Telefon: (850) 335 45 51

Fax: 98-78-18

Qeyri-Hökumət Təşkilatıdır

Əsas fəaliyyəti: Söz və mətbuat azadlığının inkişafına yardım göstərmək.

Sədr: Pərviz Cabrayılov

Beynəlxalq Avrasiya Mətbuat Fondu

Ünvan: Bakı şəhəri , Mehdi Hüseyn küçəsi 1a

Telefon: 39-76-97, 33-03-20

Fax: 39-4915

Elektron poçtu: eurasiapress@azeurotel.com

Qeyri-Hökumət Təşkilatıdır

Əsas fəaliyyəti: Jurnalistlərin konflikt bölgələrinə səfərlərini təşkil etmək, həmin yerlərdən obyektiv informasiya yaymaq. Media və vətəndaş cəmiyyəti quruculuğu, sülhməramlı aksiyalar, konfliktologiya.

Sədr: Umut Mirzəyev

- | | |
|---------------------------------------|------------------------------------|
| Əsas işçilər: 1. Siab Məmmədov | Vəzifəsi: şöbə müdürü |
| 2. Ramil Əzizov | Vəzifəsi: program direktoru |
| 3. Hüseyin Əfəndiyev | Vəzifəsi: şöbə müdürü |

Beynəlxalq Mətbuat Mərkəzi

Ünvan: Bakı şəhəri, Fikrət Əmirov küçəsi 1

Telefon: 98-35-73, 93-29-79

Fax: 93-85-32

Elektron poçtu: office@aips.az

Web site: aips.az

Qeyri-Hökumət Təşkilatıdır

Əsas fəaliyyəti: Jurnalistlərin peşəkar inkişafına kömək göstərmək.

Direktor: Cəfər Cəfərov

- | | |
|--|--------------------------|
| Əsas işçilər: 1. Kamal Məmmədov | Vəzifəsi: menecer |
| 2. İlqar İbrahimli | Vəzifəsi: əməkdaş |
| 3. Günay Bağırova | Vəzifəsi: əməkdaş |

“Əkinçi” Mətbuat Cəmiyyəti

Ünvan: Bakı şəhəri , Nərimanov prospekti 197/199

Telefon: 33-10-18

Fax: 90-59-04

Elektron poçtu: tevekkul@azeronline.com

Qeyri-Hökumət Təşkilatıdır

Əsas fəaliyyəti: Jurnalistikyanın inkişafı, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, hüquqlarının qorunması, maarifləndirilməsi və peşə hazırlıqlarının artırılması sahəsində fəaliyyət göstərir.

Prezident: Təvəkkül Əliheydəroğlu

Əsas işçilər: 1. Şəddad Cəfərov **Vəzifəsi:** vitse -prezident

2. Fəxrəddin Mehdiyev **Vəzifəsi:** hüquqşunas

3. Qulamova Vüsalə **Vəzifəsi:** İdarə Heyətinin üzvü

Internews - Azərbaycan

Ünvan: Bakı şəhəri , Nizami küçəsi 58, 3-cü mərtəbə

Telefon: 98-32-49, 98-98-95, 98-32-15

Fax: 98-98-95

Elektron poçtu: office@internews.az

Web site: www.internews.az

Qeyri-Hökumət Təşkilatıdır

Əsas fəaliyyəti: Özəl teleradio şirkətlərinə yardım göstərmək.

Direktor: İlham Səfərov

Əsas işçilər: 1. Aydın Pirverdiyev **Vəzifəsi:** direktor müavini

2. Zövqiyə Yusifova **Vəzifəsi:** hüquqşunas

3. Ələsgər Məmmədli **Vəzifəsi:** hüquqşunas

İqtisadçı Jurnalistlər Birliyi

Ünvan: Bakı şəhəri, Adil Babayev küçəsi 5

Telefon: (850) 212-27-10, 92-97-25

Fax: 92-97-25

Elektron poçtu: ekspert@azdata.net

Qeyri-Hökumət Təşkilatıdır

Əsas fəaliyyəti: İqtisadçı jurnalistlərin maarifləndirilməsi.

Sədr: Qubad İbadoglu

Jurnalist Mühəribə Veteranları Assosiyasiyası

Ünvan: Bakı şəhəri, Salatın Əsgərova küçəsi 209

Telefon: 40-19 –90

Fax: 40-19-90

Qeyri-Hökumət Təşkilatıdır

Əsas fəaliyyəti: Jurnalıst mühəribə veteranları ilə bağlı problemlərin
araşdırılması.

Sədr: Tahir Paşazadə

Jurnalist Araşdırma Mərkəzi

Ünvan: Bakı şəhəri, B. Nuriyev küçəsi 71, mənzil 20

Telefon: 74-33-11

Fax: 74-33-11

Qeyri-Hökumət Təşkilatıdır

Əsas fəaliyyəti: Ölkədə demokratik təsisatların, söz azadlığının möhkəmlənməsinə xidmət edir. Jurnalist araşdırmları və jurnalistlərin peşəkarlığının artırılması ilə məşğul olur.

Direktor: Şeyda Nəsibli

Əsas işçilər: 1. Mətanət Müslimqızı **Vəzifəsi:** İdarə Heyətinin üzvü

2. Elza Alişova

Vəzifəsi: İdarə Heyətinin üzvü

Jurnalistlərin Həmkarlar İttifaqı

Ünvan: Bakı şəhəri , Xəqani küçəsi 33

Telefon: 98-90-82

Fax: 98-78-18

Elektron poçtu: mushfiq@juhiaz.org

Web site: www.juhiaz.org

Müstəqil həmkarlar ittifaqı təşkilatıdır

Əsas fəaliyyəti: Jurnalistlərin sosial-iqtisadi hüquqlarının qorunması və onların peşə səviyyəsinin inkişafına yardım.

Sədr: Müşfiq Ələsgərlı

Əsas işçilər: 1. Seymour Verdizadə **Vəzifəsi:** İdarə Heyətinin üzvü

2. Araz Zeynalov

Vəzifəsi: İdarə Heyətinin üzvü

3. Rey Kərimoğlu

Vəzifəsi: İdarə Heyətinin üzvü

“MEH” (Medianın Etik Hüdudları) təşkilatı

Ünvan: Bakı şəhəri , Nizami küçəsi 93/23

Telefon: 93-26-69

Fax: 90-59-04

Qeyri-Hökumət Təşkilatıdır

Əsas fəaliyyəti: Mediada etik normaların qorunmasına nail olmaq.

Sədr: Mehriban Əbülfətqizi

Əsas işçilər: 1. Zöhrab Əmirxanlı **Vəzifəsi:** müavin
 2. Dilarə Quliyeva **Vəzifəsi:** şöbə müdürü
 3. Məmməd Nazimoglu **Vəzifəsi:** ekspert

Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, 3-cü mərtəbə

Telefon: 39-04-78, 93-86-93

Fax: 34-17-91

Qeyri-Hökumət Təşkilatıdır

Əsas fəaliyyəti: Mətbuat araşdırmalarının aparılması, jurnalistlərin hüquq və azadlıqlarının qorunması.

Sədr: Qafar Çaxmaqlı

Əsas işçilər: 1. Nazim Mustafa **Vəzifəsi:** sədr müavini
 2. Nöyzalı Əliyev **Vəzifəsi:** koordinator
 3. Pərvanə Qurbanova **Vəzifəsi:** əməkdaş

Orta Asiya Güney Qafqaz Söz Azadlıq Şəbəkəsi

Ünvan: Bakı şəhəri, Xəqani küçəsi 33

Telefon: 98-90-82

Fax: 98-78-18

Web site: www.cascfen.org

Regional təşkilatdır

Əsas fəaliyyəti: Orta Asiyada və Cənubi Qafqazda fəaliyyət göstərən jurnalist təşkilatlarının fəaliyyətini əlaqələndirmək, bu regionda söz və mətbuat azadlığının inkişafına yardım göstərmək. Mərkəzi ofisi Bakıda yerləşir.

Sədr: Azər Həsrət

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi

Ünvan: Bakı şəhəri, Nizami küçəsi 12/11

Telefon: 98-27-48

Fax: 98-27-48

Elektron poçtu: ruh@internews.azeri.com

Qeyri-Hökumət Təşkilatıdır

Əsas fəaliyyəti: Jurnalistlərin müdafiəsi.

Direktor: Bahadur İmanquliyev

Əsas işçilər: 1. Hüquq Salmanov

2. Məzahir Aşurov

Vəzifəsi: ekspert

Vəzifəsi: monitorinq qrupunun
üzvü

“Yeni Nəsil” Jurnalistlər Birliyi

Ünvan: Bakı şəhəri, Rəşid Behbudov küçəsi 10

Telefon: 93-02-97, 98-45-18

Fax: 98-45-18

Qeyri-Hökumət Təşkilatıdır

Əsas fəaliyyəti: Ölkədə söz azadlığının bərqərar olunması, müstəqil və plüralistik mətbuatın inkişafı, jurnalistlərin professional hazırlığının yüksəldilməsi.

Sədr: Arif Əliyev

Əsas işçilər: 1. Rafiq İsmayılov

2. Ramil Həsənov

3. Yalçın Səlimov

Vəzifəsi: nəşriyyat-poliqrafiya
mərkəzinin rəhbəri

Vəzifəsi: hüquq mərkəzinin
rəhbəri

Vəzifəsi: monitoring mərkəzinin
rəhbəri

Yeni Yazarlar və Sənətçilər Qurumu

Ünvan: Bakı şəhəri, Xəqani küçəsi 25, 3-cü mərtəbə

Telefon: 38-03-17, 68-52-31

Fax: 38-14-53

Elektron poçtu: aydinkhan@box.az

Qeyri-Hökumət Təşkilatıdır

Əsas fəaliyyəti: Humanitar yönümlü ictimai yaradıcı təşkilatdır.

Sədr: Aydinxan Əbilov

Əsas işçilər: 1. Günday Şixəliyeva

2. Qiymət Məhərrəmli

3. Əyyub Qiyas

Vəzifəsi: İdarə Heyətinin üzvü

Vəzifəsi: İdarə Heyətinin üzvü

Vəzifəsi: sədr müavini

Kitab, "Nurlan" nəşriyyat-poliqrafiya
müəssisəsində hazır diapoziitvlərdən çap olunmuşdur.
Ünvan: Bakı 64, İçəri Şəhər, 3-cü Maqomayev 8/4.
Direktor: N.B.Məmmədli.
Tel.: 97-16-32; 27-44-61; 8-50-311-41-89.